

Zahid Ələm paşalı

**Qaçaq İsaxan
dastanı**

Bakı-2009

© XƏZƏR UNIVERSİTƏSİ NƏŞRİYYATI, 2009
Bütün hüquqlar qorunur.

Redaktor və ön sözün müəllifi: Hamlet İsaxanlı
Korrektor Elza İsmayılova
Kompyuter işi: Zakir N. Yusifoğlu

Ələmpاشالی, Z.
Qaçaq İsaxanın dastanı / Zahid Ələmpاشالی
ISBN 978-9952-20-056-0
1. Qəhrəmanlıq dastanı 2. Qarayazı. 3. Qaçaq. 4. Dastan.
894. 3611- dc 22

Bakı. AZ 1096. Məhsəti küçəsi 11.
Azərbaycan

DASTANLAŞAN TARIX

Azərbaycan dastanları ədəbiyyatımızın, mədəniyyətimizin və tariximizin əvəzsiz abidələridir. Hər sözünü ölçüb-biçib yazan böyük Fuad Köprülünün fikrini yada salaq: “Azeri edebiyatının, Osmanlı edebiyatına nazaran, en zengin ve kuvetli tarafi halk edebiyatıdır”.

Zəngin Azərbaycan mədəniyyəti özündə Türk, İslam, İran, Qafqaz və Rus-Avropa mədəniyyətlərinin bir sıra ünsürlərini ehtiva etmişdir. Kitab-i Dədəm Qorqud, Koroğlu, Əsli və Kərəm, Aşıq Qərib türk-azərbaycan mühitində yaranmış və klassikləşmiş qəhrəmanlıq və məhəbbət dastanlarıdır. Daha qədimlərin məhsulu olan Kitab-i Dədəm Qorqud orta əsrlərdə və yeni dövrdə cərəyan edən tarixi-siyasi-mədəni transformasiyaların nəticəsində unudulmuş, sonradan Avropadakı əlyazmalarının oxunması,

nəşri və tədqiqi sayəsində Dədəm Qorqud bu dəfə ozanlarsız, aşıqlarsız - ədəbiyyat və media vasitəsilə yenidən xalqa qayılmışdır. Koroğlu, Əsli və Kərəm, Aşıq Qərib və digər dastanlarımız isə məhz aşiq yaradıcılığının, aşıqların çalıb oxuduğu el məclislərinin sayəsində hər birimizin ürəyində yer almış, qanımıza hopmuşdur.

Azərbaycan və ümumiyyətlə türk dünyasında Iran və ərəb-islam əsilli dastanlar da yayılmışdır. Fərhad və Şirin, Yusif və Züleyxa, Leyli və Məcnun kimi Qədim Şərqi, İran və ərəb dünyasının əfsanələri bizim yazılı ədəbiyyatımızda da, folklorumuzda da yer tutdu. Ustad aşıqlarımız haqqında da dastanlarımız var (Qurbani, Abbas, Ələsgər,...).

Dünyanın və cəmiyyətin inkişafı folklor yaradıcılığının bitdiyiindən xəbər verir. Yazılı ədəbiyyatın kök saldığı zamanda şifahi xalq yaradıcılığına yer qalmır; çağdaş yazılı ədəbiyyatın öz içində əfsanə və müasir mif yaradan böyük yazıçılar var. Lakin belə düşünməyənlər də var. Xüsusilə “zəngin və qüvvətli xalq ədəbiyyatı” olan Azərbaycanda. Yeni dövrdə “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Aşıq Ələsgər” kimi dastanlar yaradıldı, bunu aşıqlar və ya kənd yazıçıları etdilər. “Kənd yazıçıları” ifadəsi qəribə görünə bilər, amma kənddə yaşayan, aşiq yaradıcılığını sevən və özü də aşiqvari şeirlər yazan, dastanlar qoşan, kənd ədəbiyyatını, kənd folklorunu alışdırıran, onların varlığını ortaya qoyan insanlarımız var.

Bu dastanın müəllifi Zahid Ələməpaşalı da belə yaradıcı şəxslərdəndir. Hərçənd ki, şəhərdə yaşayan şairlərdən də aşiq yaradıcılığı ilə nəfəs alan, dastan yazarları var - Zəlimxan Yaqub bu işdə əvəzsizdir.

Qəhrəmanlıq hekayələrinin əfsanələşməsi, onların aşıqların dilində səslənməsi, saz havalarına girməsi və dastana dönəməsi halları 20-ci yüzillikdə də olub. Bunlardan biri də Qaçaq İsaxan dastanıdır. Mən uşaq vaxtı və ilk gənclik illərimdə Aşıq Alxan Qarayazının ifasında İsaxan Hacibayramlı haqqında dastan parçalarına qulaq asmışam. Özünü həmişə İsaxanın və Xozeyinin (İsaxanın əmisi oğlu Qurban Hacibayramının) aşığı kimi təqdim edən ustاد Aşıq Alxan “Qaçaq İsaxan” adlı bütöv bir dastanı olduğunu iddia edirdi. Ola bilər, belədirsə həmin dastanın əlimizdə olmaması təəssüf doğurur.

Zahid Ələməpaşalı şairdir, şeir kitabları çap olunub.¹ Zəhmətkeş adamdır. Başı bələlər çəkib və bu onun yaradıcılığında zəmanədən şikayət motivlərini gücləndirib. Onun xeyli vaxtdır yazmış olduğu “Qaçaq İsaxan” dastanı müəyyən səbəblərə görə çap olunmamışdı.

Qarayazı-Borçalı xalqının tanınmış nəsillərindən olan Hacibayramlılar, onların var-dövlət və torpaqları haqqında, Qafqazı ələ keçirdikdən sonra onun təbiətini və

¹ *Qarayazı çıçəkləri*: Şeirlər və dastan. Bakı, “Yazıcı”, 1991; *Ellərə yadigar sözüm-söhbətim*. Şeirlər. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2004.

əhalisinini təsvir etməyə girişən rus qaynaqlarında müəyyən məlu-mat-lar mövcuddur. Bu nəslin şəcərəsini izləməyə çalışdıq. Köhnə qəbristanlıqdan, yazılı qaynaqlardan və xatırələrdən topladığımız məlumatların təhlili nəticəsində müəyyən nəticə əldə etdik. Burada kiçik bir məlumatla kifayətlənəcəyik.

18-ci əsrin axırıncı rübündə doğulmuş olan Əhməd Qa-racaoglu (Qaracalı, Qaracalar) Kürüstü Kosalıdan olan bir xanımla evlənmiş, Dəmirçi-Hasanlıda yer alıb məskən salmışdır. Əhmədin dəqiq adının Əhmədalı ola biləcəyi haq-qında da yoxlaya bilmədiyimiz gümanlar var. Eləcə də onun atasının və ümumiyyətlə nəslinin sofu, sufi olduğu barədə də fikir eşitmışəm. Əhmədin ata adının Ali və ya Bayram olduğunu da deyənlər vardi. Lakin bunlar sübut oluna bilən məlumatlar deyil, keçmişdən uzaqlaşdıqca xatırələrdə nəsillərin bir-birinə qarışdırılması, tez-tez rast gəlinən haldır. Əhmədin evləndiyi xanım əvvəlcə Qaracalarda ərə getmiş, üç uşağı (oğlu) olmuş, lakin əri dünyasını dəyişdiyindən atası evinə qayıdırılmış. Bu zaman o hamilə imiş. Əhməd Qaracaoglu ilə evlənərkən yeni doğulmuş Alını da özü ilə gətirmişdi.

Əhmədin üç oğlu olub: Qurban, Bayram və Nəbi. Əhmədin bacarıqlı və var-dövlət sahibi bir adam olduğu söylənilir. Onun təsərrüfatını idarə edən böyük oğlu xalq arasında Mirtış Qurban adı ilə tanınmış. Tiflisətrafi türk (azəri) dilli kəndləri gəzib dolaşan Rus səyyahlar və təd-

qıqatçılar həmişə onların evində qonaq qalarmış və Qurbana “xozyain” deyə müraciət edərlərmiş. Beləcə də getgedə xalq üçün yeni olan və onların anladığına görə güc və hörmət əlaməti olan bu söz ləqəbə çevrilmiş, Qurbana hamı “Xozeyin” deməyə başlamışlar. Bayram bir az fərqli imiş, dünyani görmək, anlamaq istəyi böyükmüştə, həm də gəncliyindən müdrik və haqsevər bir insan kimi tanınmışdır. Bir neçə dəfə hac ziyarətinə getdiyi üçün Hacı Bayram adı ilə çağrılmışdır. Nəbi cavan yaşında olmuş, Ali isə sarışın olduğu üçün Sarı Ali ləqəbi ilə tənininmişdir.

Hacı Bayram kişinin və onun işlərinin əsas davamçısı olan oğlu Mustafanın haqqında dəqiq maraqlı xatirələr və bəzi sənəd və araşdırma larda da öz əksini tapan faktlar mövcuddur. Ümumiyyətlə, bu nəslin xeyirxah, zəngin, bacarıqlı və qabiliyyətli insanları, həmçinin onları izləyən faciələr barədə xalq arasında çox əhvalatlar söylənilir.

İsaxan Hacibayramlı hələ anasının bətnindəykən əsasən böyük mal-qoyun ticarəti ilə məşğul olan atası İsa və babası Hacı Bayram kişi dünyasını dəyişdilər. Babası öz əcəli ilə öldü (hesablamalarımıza görə 1896-ci ilin dekabrı və ya 1897-nin yanvarında), atاسını isə Tiflisdə öldürdülər.

İsaxan ailənin üç qız və üç oğlundan sonra doğulan (1897-ci il yayın sonunda) sonuncu-yedinci uşağı idi.

Mustafanın da yeddi övladı olub - beş oğlan və iki qız. Ailənin və nəslin qayğısı Mustafanın üzərinə düşdü. Mustafanın çox zəngin olduğu məlumdur. Çox böyük sürü, naxır və ilxıları, böyük dəyirmanı, bir neçə yerdə evləri, əmlakı, əkin sahələri, meyvə bağları, geniş ticarəti varmış. Lakin çox xeyirxah bir insan olan Mustafa da bir xəyanət nəticəsində öldürülmüşdür. Hökumət bu cinayətin açılması üçün ciddi səy göstərmiş, Mustafanın oğulları və qardaşı oğullarının iştirakı ilə onun qatili – tanınmış və igid bir adam olan Qazaxlı Cahangir izlənilmiş və Tiflisdə öldürülmüşdür (bu barədə jurnalist və tədqiqatçı İsmayıllı U mudlu araşdırırmalar aparmış, maraqlı sənədlər üzə çıxarmışdır; əldə etdiyi nəticələr deyəsən hələ çap olunmayıb).

Mustafanın öldürülməsindən sonra Hacıbayramlılar ağsaqqalsız qalsalar da özlərini itirməmişlər. Gənclər yükü və məsuliyyəti öz üzərlərinə götürə bilməş, lakin birinci dünya savaşı və bir qədər sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi həyatın axarını dəyişmiş, dincliyini pozmuşdu. Bununla belə 1920-ci illərin ortalarına qədər kəndlərdə Sovet hökumətinin xüsusi varlığı o qədər də dərindən hiss olunmurdu. Kənd əhli təqib olunmur, yeni iqtisadi siyasətin tətbiqi insanların zəhmət çəkib, çalışıb varlanmalarına imkan verirdi. 20-ci ilərin ikinci yarısında vəziyyət dəyişməyə başladı. Kəndin şəhərin maraqlarına qurban verilməsi ideyası ortaya çıxdı.

Sənayenin sürətli inkişafı naminə kəndin istismarı, dinə qarşı kobud hücumlar, çadraların çıxarılması və ən nəhayət, kəndi səfərbər etmək üçün kollektivləşməyə, kolxoz qurmağa keçid siyasəti vəziyyəti kökündən dəyişdi. Xalq narazılığını biruzə verir, hökumət zor tətbiq edirdi. “Kulak” adlandırılın varlı kənd adamlarının, bir qədər sonra isə ortababların ləğvi siyasəti elan olundu (kimin varlı, kimin ortabab olduğu subyektiv qərarla müəyyən edilirdi). Narazılığın zor işlədərək susdurulması xalqı silahlı müqavimətə sövq etdi. İslaxanın başçılıq etdiyi silahlı müqavimət hərəkatı isə hökumətdə böyük gərginlik və qorxu yaratdı. “İslaxan üsyانını necə yatırmaq?” sualı ətrafında Moskva və Tbilisi arasındaki yazışmalarda Yaqoda, Yevdokimov, Beriya, Redents, Krinitskiy, Kaxiani və digər partiya-hökumət başçıları iştirak edirdilər. Məsələnin belə vüsət alması hökuməti çasdirmışdı, hər yola əl atılırdı. Barışmaq, gizli agentlər göndərmək, aldatmaq, vəzifə vermək və məhv etmək – bütün üsullar işə düşmüştü. Təbii ki, burada məsələnin tarixini verə bilmərik, üsyanyın igid iştirakçısı Nağının (Mustafanın kiçik oğlu) Türküyüdə N. Bayramgil soyadı ilə çap etdirdiyi məqalələrdə²

² N. Bayramgil. **Kızıl istilanın doğurduğu Azerbaycan isyanlarından hatıralar.** TÜRK İZİ, 1954/55; N. Bayramgil. **Q.P.U. zindanlarındakı gecelerin kanlı manzaraları.** TÜRK İZİ, 1954/55. N. Bayramgil. Komunistlerin kolhoz teşkilatı ve köylü. TÜRK İZİ, 1956.

və mənim elmi araşdırımalarımda³ bu barədə oxumaq olar.

Sovetlərə qarşı antitəbliğatın lideri -“Xozeyin” adı ilə tanınan Qurban Mustafa oğlu idi (Mustafanın bu oğluna 1892-93-də dünyasını dəyişən əmisinin adı qoyulmuşdu: Xozeyin - Qurban), Nağı və Sovetlərlə barışmayan (daha doğrusu Sovetlərin barışmaq istəmədiyi) bir dəstə insan Türkiyəyə keçdi lər.

İsaxan aldadıldı, pusquya düşdü və qəhrəmancasına həlak oldu. Onun ölümünü belə hökumət ailəsinə vermədi. Doğrudur, onun pusqudan çıxa bildiyi, eləcə də sonrakı taleyi haqqında danışan, hətta şahidlərin olduğunu söyləyənlər də olub. Lakin bu ağlabatan deyil, hadisələrin axarı buna əsas vermir.

İsaxanın son qəhrəmanlığı sözün tam mənasında dillərdə dastan oldu (aşağıda bu sətirlərin müəllifinin yazısından uyğun parçanı götərirəm):

³ Hamlet İsaxanlı. “Qafqazda sovet terroruna qarşı 1928-30-cu illər silahlı müqavimət hərəkatı haqqında” // Qafqazda Sovet totalitarizmi (20-30-cu illər): Elmi konfrans. Bakı, 6-7 noyabr, 1998-ci il. Xəzər Universiteti nəşriyyatı, 1998. səh. 55-58; “Mərkəzi Zaqafqaziyinin sovetləşmə və kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İsaxan üsyani” // Azərbaycanda ictimai-siyasi fikir XX əsr, konfransın əsərləri, Bakı, 12 may, 1996. Xəzər Universiteti nəşriyyatı, 1996. səh. 1-16.

Həmçinin // Gürcüstan qəzeti. № 34-42. Tbilisi, 1996-ci il

Həmçinin // Xalq qəzeti. № 148-150. Bakı, 1996-ci il

Həmçinin // Zəngəzur qəzeti. № 10-12. Bakı, 2000-ci il

“İsaxan Vorontsovkada işlərini tamamladıqdan sonra cəmi iki silahdaşı Alı Haqqalanlı və Sadix Sadix-oğlu ilə bərabər Calaloğluna (indiki Stepanavan) yola düşdü. Çalaloğlunda İsaxana qarşı böyük miqdarda milis və əsgərlərdən ibarət pusqu qurulmuşdu. İsaxanın yanına gedib-gələn və bu pusquda rəzil rol oynamış Daneliya soyadlı bir Tiflis sakininin dəfələrlə müxtəlif adamlara, o cümlədən İsaxanın ailəsinə söylədiyi (və digər şahidlərin də əsasən təsdiq etdiyi) əhvalat İsaxanın bizə məlum son saatlarını təsvir edir: "Məni Calaloğlu mərkəzi milis şöbəsinə çağırıb dedilər ki, Moskvadan gəlmış yüksək rütbəli bir məmür İsaxanın igidiyi, mərdliyi haqqında çox eşidib və onunla şəxsən tanış olmaq istəyir. Mən heç nədən şübhələnmədim və bu söhbəti İsaxana çatdırıldım (özünü təmizə çıxararkən Daneliyanın səmimiliyi böyük şübhə doğurur - H.İ.). Təyin olunan vaxtda Moskvadan gələn adam, iki vəzifəli milis işçisi və mən kabinetdə İsaxanı gözləyirdik. Artıq mən bilirdim ki, İsaxana tələ qurulub, onu tutub güllələmək isteyirlər. Calaloğlu milis işçiləri və əsgərlərlə dolmuşdu, milis şöbəsinin ətrafında və içində silahlı adamlar pusquda dayanmışdılar. Lakin mən heç nə edə bilməzdim, ürəyimdə deyirdim ki, bir iş çıxsa və İsaxan buraya gəlməsəyi nə yaxşı olardı. Ancaq o, həm verdiyi sözə möhkəm, həm də sözə tez inanan idi. Ayaq səsləri eşidildi və İsaxan daxil oldu. O, cavan olsa da dünyagörmiş adam idi və arxasınca qapılar bağlan-

dıqca şübhəsiz ki, məsələni başa düşmüşdü, ancaq geriyə yol yox idi. Çox qətiyyətli görünürdü, gülümsədi və "hə, sən burdasanmı, çox yaxşı oldu" deyib yarı istehza ilə və yarı sevinmiş kimi mənə baxdı (zəhmli adamdı, amma həmişə xəfifcə gülümsəyərdi). İsaxana oturmaq təklif etdilər, o sağ ayağını sol ayağının üstünə aşıraraq və kəmərdən asılmış mauzerini dizinin üstünə tərəf sürüsdürərək oturdu. Moskvadan gələn adam İsaxana müraciət etdi: "Sənin igidiyyin haqqında çox eşitmışəm, biz sənə Ermənistanda yaxşı vəzifə təklif etmək istəyirik, sən öz silahını təhvıl ver, sənə yenisini təqdim edəcəyik". İsaxan yenə gülümsədi və "Nə olar, qoy olsun, mauzerimi verərəm, mauzeri asdığım kəməri də verərdim, amma kəmər mənə yadigarıdır, onu götürəcəm" deyə sakitcə kəməri açmağa başladı. Məncə heç kim deyilən sözlərə dərindən fikir vermirdi, İsaxanın aldandığını güman edərək sevincək bir-birinin üzünə baxıb rahat nəfəs aldılar. İsaxan kəməri açıb birdən mauzerini əlinə aldı, "alın, köpək uşağı" deyə gözümüzü qırpmağın macal tapmamış üç atəş açdı. İki milis rəisi yerindəcə öldülər, Moskvadan gələn adam (bilmirəm o, doğrudanmı Moskvadan gəlməmişdi, amma rus idi) ağır yaralandı və bir neçə saatdan sonra o da öldü. Can şirindir, mən qorxumdan stolun altına girdim. İsaxan məni dartıb çıxartdı, mən yalvardım ki, "məni balalarının başına çevir, bilməmişəm". O, acı-acı gülüməsi: "Qorxma, səni öldürməyəcəm, səni özümdən yadi-

gar saxlayacam" dedi. "Yadındamı, demişdin ki, İsaxan, sənə xain çıxsam, allah iki qolumu qurutsun" deyib qollarıma güllələr sıxdı. Görürsünüz ki, o zamandan qollarım yoxdur. Sonra özünü pəncərəyə vurdu, şüşə parçalanıb dağıldı. O, bir an dönüb mənə baxdı, gözünün altı çapılmışdı, əli ilə axan qanı silib bayıra atıldı. Sonrasından xəbərim yoxdur, deyirlər ki, onu vurdular".

Mən İsaxanın nəvəsiyəm. Uşaqlıqdan hər yerdə İsaxanla bağlı çox söhbətlərin şahidi olmuşam. Onu gözü ilə görən aqsaaqqallar, ağbirçəklər, aşıqlar, hökumət adamları, ailə və nəsil, sadə insanlar, ermənilər, gürcülər və onu heç vaxt görməmiş insanlar içlərində bir İsaxan əfsanəsi yaşıdır, yeri düşən ilk anda bu barədə ehtirasla danışardılar.

Mən böyüyəndə, tənqididə düşüncə sahibinə çevriləndə danışılanların bir hissəsinin şişirdildiyini zənn edir, bunu xalqın öz qəhrəmanını daha böyük görməsi ilə izah edirdim. Sadəcə düşünürdüm ki, bu cür hadisələr yalnız nağıllarda, əfsanə və dastanlarda, kitablarda ola bilər. Nəhayət, Tiflisdə arxivlərdə işləmək, axtarış aparmaq qərarına gəldim. İlk dəfə uyğun sənədləri tapanda nə cür hissələr keçirdiyimi sözlərlə ifadə etməkdə acizəm. Üsyənin xalq arasında deyildiyindən daha böyük olduğunu, İsaxan və onun yoldaşlarının göstərdiyi şücaət və qəhrəmanlıqların söylənilənlərdən daha artıq olduğunu gör-

düm. İsaxan haqqında saatlarla məhəbbətlə söz açanları daha yaxşı anladım.

“Dünyagörmüş nənə-babalardan çox şey götürən, bu dastanı yaradan Zahid Ələmpaşalı” sağ olsun! Əfsanələrin içində gizlənən tarixi açmaq da, tarixdə olmuş və dillərə düşən əhvalatları dastanlaşdırmaq da ürəkli və qabiliyyətli insanların işidir.

Zahid Ələmpaşalı öz işini görür.

*Hamlet İsaxanlı
Bakı, dekabr, 2009.*

Qaçaq İsaxan

dastanı

DİVANI

İnləyirəm dərd əlindən, təbib, dərmanım yoxdu,
Ədalətin jarçısıyam, əldə fərمانım yoxdu,
Ey məxluqu xəlq eyləyən, özünə ki əyandı,
Sirri xuda pənahımsan, özgə gümanım yoxdu.

Mən yerlərdə haray çekib, göydə sədan almışam,
«Rəbbim» deyə inləmişəm, hey yadıma salmışam,
Çox şeytanlar şər axtarıb, böhtnlarda qalmışam,
Amansız hakimlər gördüm, bir haqq divanım yoxdu.

Zahid deyər, zaman dönüb, bunu sənmi edirsən?
Yaradanım, o göylərdən özün yaxşı görürsən,
Öldürürsən, dirildirsən, bu nə yoldur gedirsən?
Mən sənə bir jan borjluyam, iki ha janım yoxdu.

Ustadlar divanidən sonra bir ustadnamə deyirlər. Biz də deyək, iki olsun, namərd ömrü puç olsun.

USTADNAMƏ

Əfsanə deyilsən, bil, həqiqətsən,
 Danış dərdlərini, söylə, dastanım.
 Gəlibdir nəsillər, səni dindirir,
 Varsa şikayətin, eylə, dastanım.

Deynən, o zamanlar kim olubdur, kim?
 Hər şeyi bilirsən, ey ali hakim!
 Əvvəl bismillahir-rəhmanir-rəhim,
 Kəlməni başla sən belə, dastanım.

Açıl varaq-varaq, çox dəhşətin var,
 Zahid fəhm edəjək, qoy oxusunlar.
 Fitnəkar iblislər, şərçi şeytanlar
 Nə yaman işlədib hiylə, dastanım.

Ustadlar divanidən, ustadnamədən sonra bir tə-jis deyirlər. Biz də deyək dodaqdəyməz jiğalı bir tə-jis.

Tarixlər danışır qərinələrdən,

Yazını yazdılар nə sinəsinə?

Aşıq deyər, nə sinə,
Yaxa açıq, nə sinə.

Jəhd ilə qisas alan,
Rast gəldim mən nəsinə.
Səyyadım qarşında atajaq səni,
Gedirsən izinnən nə sinə-sinə.

Naşı işaretəni niyə kal andı?
Qandırınlar qananları kal andı.

Aşıq deyər, kal andı.
Kal eşitdi, kal andı.
Zərgərlər zər axtarır,
Xirdarında kalandı.

Aslan qarşısını yenə kal andı,
Çıxsa da yıxajaq nə sinəsinə.

Xəsislər də dinarını ha saya,
Artıq-əskik hər nə çıxsa, ha saya.

Aşıq deyər, ha saya,
Əgyar səndən ha saya.

Sinnin keçsə, ey haray,
 Dirənərsən hasaya.
 Yaziq Zahid illərini ha saya,
 Yıxşırdı qalada nə sinəsinə?

Əzizlərim, sizə xəbər verim Gürjüstandan,
 Qarayazı mahalının Dəmirçihasanlı kəndindən.
 Dəmirçihasanlı hal-hazırda Kosalı, Nazarlı
 kəndləridir. Hər iki kənddə varlı-dövlətli kişilər çox
 olub. Bu var-dövlət sahibləri çox imanlı, vijdanlı
 olublar. Hər il tutulan Oruj bayramında, Qurbanlıqda,
 Novruz bayramında dolanajaqdan çətinlik çəkən
 kasıblara yardım edib, var əllərini uzadarlarmış.
 Danəndə kişilər əziz bayramlardan bir-iki gün əvvəl
 erkəklər kəsdirər, arabalarla qapı-qapı düyü, yağı
 payladarlarmış. Özləri də deyərlərmiş ki, qoy
 kasıbların da qazanları qaynasın. Ona görə də Allah-
 təala bu insaflı kişilərin var-dövlətlərini başlarından
 aşağı tökərmiş.

Belə bir şəraitdə yaşayan Dəmirçihasanının,
 Qarayazının, Borçalının, eləjə də bütün Gürjüstanın
 üstünü qara buludlar aldı. Eşitdilər ki, Leninin başçı-
 lıq etdiyi Bolşevik Kommunist Partiyası qələbə çalıb
 və Şura hökuməti bütün Rusiyani, Orta Asiyani, həm
 də Qafqazı özünə tabe edib. Qırmızı Ordunun bir
 generalı da Tiflisdə oturmuşdu. Varlı təbəqələr

siyahıya alınaraq, var-dövlətləri əllərindən alınır, dövlətə qarşı çıxanlar, partiyani pisləyənlər güllələnir, ailələri sürgün edilirdi. Bu yeni qanunu əllərində əsas tutan bəzi şərçi şeytanlar şəxsi qərəzliklər də edirdilər. Yeni hökumətin siyasetini həyata keçirən iki nəfər xain erməni də var idi. Birinin adı Səmi, o birisininki Ratxan idi. Xain ermənilərə qoşulmuş sapi özümüzdən olan baltalar da az qan tökmədilər.

Şura hökuməti öz siyasetini həyata kecirməkdə olsun, sizə xəbər verim Hajibayramlılardan.

Hajibayramlı tayfası Allahını sevən, ona inam gətirən, Həjjə gedib-gələn, Allahın yolunda nəzir-ni-yaz paylayan insanlar olub. Allah-təala da bunların verən əllərindən kəsməyib. Hal-hazırda əllərdə, obalarda belə bir misal qalıb: «Mən sənə Hajibayramlı deyiləm, o qədər hesabı verəm».

Hajibayramlı Qurbana varına, dövlətinə, səxavətinə görə el arasında “Xozeyin” deyirdilər. Xozeyin o zaman gimnaziyanı qurtarmışdı. Çox savadlı idi. Ölklərdə gedən gedişatları güzgüdə görən kimi bilirdi. Eləjə də xalqa hər şeyi başa salırdı. O danışındı ki, Lenin bir neçə dəfə çar hökumətinə qarşı çıxıb, çar hökuməti də onu həbs edib. İndi isə Leninin tərəfdarları coxaldı və onlar qələbə Caldılar. Leninin

silahdaşları Stalin, Molotov, Voroşilov, Kirov və başqaları hakimiyyəti ələ keçirdilər. Onlar varlılarla barişan deyillər.

1929-ju ilin əvvəllərində Qarayazı milis rəisi Xozeyini yanına çağırtdırdı. Xozeyin ata minib Qarayaçıya yaxınlaşmışdı ki, gördü, bir nəfər piyada Kosalıya gedir. Atdan düşdü, atı ona verib, dedi: «Bu atı İmanı evindən kimi görsən, ona ver. De ki, Xozeyin verdi». Xozeyin bilirdi ki, bu çağırışdan geri qayıtmayajaq. Xozeyin gəldi milis idarəsinə, içəri daxil oldu. Gördü ki, rəisin otağında qırmızı örtüklü masanın arxasında çekist libaslı yüksək rütbəli adamlar oturublar. Xozeyin salam verdi, özünün kim olduğunu dedi. Onlar Xozeyini sorğu-suala tutmağa başladılar. Xozeyin bunların suallarına çox dürüst javablar verirdi. Axırda bir nəfər Xozeyinə üz tutdu: «Sən çox savadlı, təmkinli adam olduğun üçün sənə güllələnmək vermirik, 10 il müddətinə sürgün edirik». Bu jəza Xozeyinə nejə bir xətir kimi verildi.

Xozeyin əzab-əziyyətlə Sibirə sürgünə getməkdə olsun, indi sizə xəbər verim Xozeyinin əmisi oğlu İsaxandan.

Xozeyinin sürgün olunmasını eşidən İsaxan qarşısına məqsəd qoydu ki, bizə yalnız qaçaqlıq kömək edəjək. Atalar demişkən: «Dustaqlıqdan qaçaqlıq yaxşıdır. Qaçaqlıqdan ölüm yaxşıdır». İsaxan

silahını, yarağını-yasağını götürüb, özünü atdı Qarayazı meşəsinə. Bunu eşidən qardaşı Astan, Sarıvəlli evindən Yasın, Qasdannın İsa, Haqqalannın Ali və qardaşı Abdulla, İmanioğullarından İmanı, Əhməd, Başlıoğullarından Məhəmməd, Allahverdioğlu Sədi, Hajialioğlu Molla Mustafa, Qaraseyiddidən Nuru, Aljannın Mustafa, Borçalıdan Sadıx Sadıxlı İsaxana qoşuldular. Onlar bir neçə dəfə milisə basqın edib, dustaqları azadlığa buraxıb, çoxlu silah, patron və milisin atlarını əle keçirdilər. Az bir vaxtda İsaxanın adı hər tərəfə yayıldı. Hər tərəfdən İsaxanın başına qaçaqlar yiğilməqda idi. Onlardan: Faxralı Rüstəm, Qaraçöplü Mahmud, Daşlaqlı Həmid, Əbdüləli, Rüstəm, Qazağın Dilbozlu elindən Abdulla, xalq şairi Jəfər bəy, Samuxlu Hacı İlyas, qardaşı Çopur Məhəmməd, Qasımoğulları, Axund Ramazanoğullarından Rüstəm, Təhməz, Çaparlı İsak, Hətəmlı İsgəndər, İnəkboğazlı Məlik, Buğanamazlıdan Səməd, Sultanoğullarından Məjid, Qıllı Musa, Poladoğullarından Musa, İbrahim, Mansır, Gədəbəydən Mustafa, İləməzlidən Hajioğlu Jahangir, Zaqtataladan Abdul, Məjid, İslam, İlyas, Adışirin, Şirimoğullarından Yunus, Göyçəlidən Qurban, Daşkənddən Sarı Qafar, Qarasuludan Qara Abdulbəkir, Bala Məhəmməd, Hinnioğlu Asdan, Qupes-

oğullarından Asdan, Hajıqaraoğullarından Adil, Gülemlənilərdən Məhəmməd, Jahangir, Ali, İsmayıł, Şəkidən Bəhram, Qadir, Adışırın, Qəssab Hüseyn, Kiçik Dəhnədən Söyüն, İsrafil, Ulaşlıdan Qiyyas, Köpərlidən Əbdülrəhim, Qasıim, Hacı, Qasımoğullarından Məhəmməd, Firdinnidən Əhməd, Məhəmməd, Jeyranoğlu Kazım kimi igidlər silah əldə, xənjər beldə, sallama kəmər, papaq başda, at yedəkdə qaçaqlıq edirdilər. Bu qaçaqlar Qırmızı Ordunun başına müsibətlər açdıqja Tiflisdən əmr edən Berianı, Georqadzeni lərzəyə salındı. Kolxoz qurujuluğuna dair qarşıya qoyulan bütün planlar, yeridilən siyasətlər pozulurdu. Hökumət kolxoz qura bilmirdi. QPU (Dövlət Siyasi İdarəsi) Aşotyan adlı bir erməni çekisti Dəmirçihasanlıya kolxozun qurulması üçün təhkimçi göndərmişdi. Jamaat yağılı bir gündə Aşotyanı belhən, yabaynan palçığa batırıb öldürmək istəyirdi. Ləzgi evinin Bin-nətlə Əhməd onu jamaatın elindən alıb tövlədə gizlədir, sonra gejə vaxtı qaçırdılar. Uzun müddət Dəmirçihasanlıda kolxoz qura bilmədilər.

1929-ju ilin dekabrından başlayaraq, təxminən, 3 ay vaxt ərzində Qarayazı ərazisində bir nəfər də olsun Qırmızı Ordu əsgəri, milis işçisi və ya hökumət adamı görünmədi. Qarayazıda qaçaqlar sərbəst, asudə gəzişirdilər.

1930-ju il martın 11-də qəflətən Qarayazının 14-jü qol dəmiryol dayanajağında hərbi zirehli qatar da-yandı. Vəqonlardan Qırmızı Ordu əsgərləri töküldü-lər. Əsgərlər özləri ilə bərabər gətirdikləri tankaoxşar, gödək lüləli səkkiz ədəd topu atlara qoşdular. Bir neçə at arabasının içində təkərli pulemyot və ağızı bağlı silah yesikləri də var idi. Arabalar bataqlığı yarib keçə bildilər. Atlar topları çəkə bilmədi, bataqlıqda dartına-dartına qaldı. Qırmızı Ordu hissələri hey Qarayazı meşəsi tərəfə hərəkət edirdilər. Kəndlilər eşidən kimi tökülüşüb Qırmızı Ordunu daşa tutdular. Burada qarşidurma əmələ gəldi. Hər iki tərəfdən yaralananlar oldu. Jamaat elə onu deyirmiş ki, bizim qaçaqları qırmağa gedirlər. Şuğullar özlərini əsgərlərin arasına saldılar ki, onları tanıyan olmasın. Bu vaxt jamaat kəşfiyyatçı İsmayıla əsgərlərin gəldiyini xəbər verdi. İsmayı kəsə yolla özünü Qarayazı meşəsində Palıdlığa çatdırıldı, əsgərlərin gəldiyini İslaxana xəbər verdi: «Niyə durursan, üstünə ordu gəlir?». İslaxan javabında de-yir: «İsmayıllı, Qırmızı Ordu Şura hökumətinə arxa-lanırsa, biz də Qarayazı meşəsində bu qoja palidlara arxalanırıq. Di durmayın, mənim igidlərim. Bir palid öz arxasında neçənizi saxlayajaq? Siz kollar arxasında yerlərinizi sahmanlayın».

Sonra qojaman, ulu palidlara baxıb görək
İsaxan nə deyir:

Ellər qara geyib, çöllər yas tutub,
Bizə dayaq olun, qoja palidlalar.
Sizin başınıza bələlər gəlib,
Dözübsüz əzaba nejə, palidlalar?

Zaman çox bəd gəlib, dəyişir yenə,
Top atılsa, sinə gərin düşmənə,
Biz pənah gətirib, sığındıq sənə,
Sən bizə həyan ol gejə, palidlalar!

İsaxan, qəlbini bu dəhşət sıxar,
Hürküb maralların meşədən çıxar,
İnilti, gurultu dağları yıxar,
Gəlin biz almayaq vejə, palidlalar!

Bu «Palidlıq» deyilən yer Qarayazı mahalında, Qarayazı meşəsində ən məşhur yerdir. Bir yeri soruşanda deyirlər: «Palidlığın alt yanında, yaxud Palidlığın üst yanında». Anjaq indi el arasında deyirlər: «İsaxan Qırmızı Orduyu qıran Palidlıqda» (Yer adları o yerdə olan hadisə ilə bağlı olur).

Palıdılığın üst tərəfi qızılçık idi. Sarı əyri tikanı var, özü də moruq kimi six olur. İsaxan dedi ki, qoşun oradan keçə bilməyəjək.

Bir də gördülər ki, budur, qoşun meşəyə yaxınlaşır. İki nəfər xəfiyyə, yəni şügül qabaqda zabitlərlə gəlir. İsaxan Jəfərri Qaçaq Şəmistanə, Qaçaq Yunusa, bir də Nağıya zabitlərin vurulmasını tapşırıdı. Çünkü onlar çox yaxşı atıji idilər.

İsaxan öz tapşırıqlarını verdi: «Alt tərəfə keçmək istəyəni Qaçaq Mahmuda, Əliyə, Musaya, Yasına, Aliya tapşırıram. Üst tərəfi Zaqatalalı Məjidlə Abdulla, Şəkili Hüseynə, Ulaşlı Qiyasa tapşırıram. İmanı, sən çox zirəksən, hardan patron istədilər, ora patron çatdır».

İsaxanın atəş səsi eşidildi. Hərdən davanın qızığın vaxtı yalnız İsaxan hündürdən qışqırırdı: «Güllələri boşa, hədər atmayın!»

Anjaq Jəfərri Şəmistan, Yunus, Nağı elə atırdılar ki, ley jüjə dənləyən kimi zabitləri dənləyirdilər. Bu minvalla qaş qaralana kimi döyüş getdi. Qırmızı Ordu meşəyə girə bilmirdi. Qızılçık tikanını yarmaq qeyri-mümkün idi. Qırmızı Ordunun komandiri əmr etdi: «Yuxarı gedin, yarı bölünün. Arxalarını kəsib, araya alaq, qaçaqları qıraq». İsaxan qışqırıdı: «Onlar arxaya keçilər. Bizim paltarımız da onların paltarlarındandır. Aradan çıxın Azərbaycan tərəfə,

Almalıya doğru gedin». Qaçaqlar yavaş-yavaş aradan çıxıb «Almalı» deyilən yerə gəldilər. Orada onların atları saxlanılırdı. Anjaq qaçaqların üç nəfərini Qırmızı Ordunun əsgərləri vurmuşdu. Qasdanoğlu İsanın patronu tükənmişdi. Palıd kolunun arxasından xənjər əlində atılıb, bir nəfəri öldürüb silahını, patronunu götürən vaxt arxadan vurdular. Dedilər, İmanı evinin Osmanın oğlu Əhməd, bir də Qaraismayillının Sədi öldürülmüşdü. Atları saxlayanlar bu üç nəfərin ölümünə çox məyus oldular. İsaxan üç nəfəri özü ilə götürüb, döyüş olan yerə getdi ki, yoldaşlarının meyitini gətirsin. Amma məşə zülmət kimi qaranlıq idi. Tapa bilməyib əsgərlərin meyitlərindən çoxlu patrondaşlar açıb gətirdilər. İsaxan dedi: «Dostlar, səhərə kimi Qırmızı Ordu bir-birini qırıb qurtarajaq. Çünkü onlar ele bilirlər ki, qaçaqlarla vuruşurlar». Meyitlərdən açdıqları qatar patronları atların xurjunlarına doldurub Keşiş dağına tərəf yola düşdülər.

***Qaçaqlar Keşişə tərəfə getməkdə olsunlar,
sizə imdən deyim, Qırmızı Ordudan.***

Səhərə kimi Qırmızı Ordunun əsgərləri, zabitləri bir-birini qırıldılar. Səhər açıldı. Səhəriniz üzünüzə xeyir gətirsin. Onların səhəri üzlərinə qara açıldı. Gör-dülər ki, leş-leş üstədi. Qaçaqlardan heç bir əsər də yoxdu. Özləri özlərini qırıblar. Deyilənə görə, 14-jü

qol dəmiryoluna bir həftə at arabaları ilə meyit daşıyıb, vaqonlara doldurublar. Yaralıların da sayını bilmək olmazdı. Qaçaqların kimlərdən olduğunu bilmək üçün və onlar haqda müəyyən məlumatlar toplamaq məqsədilə zabitlər üç nəfər qaçağın meyitini ayrija at arabasına qoyub Dəmirçihasanlıda gəzdiriblər ki, sahibini tapsınlar. Heç kəs, güya, onları tanımayıb. Axırda aparıb Gøyəmli arxa atıblar. Sahibləri meyitləri gejə oğrunja aparıb suya çəkib, pak edib, gejə də dəfn ediblər. Qırmızı Ordu komandanlığı batan topları çıxarıb, meyitləri, yaralıları vaqonlara doldurub Tiflisə yola salırlar. Zabitlərdən sağ qalanları ordu komandanının yanına girib ona ədəb-ərkanla baş əyirlər. İslaxandan, onun başındakı qaçaqlardan elə danışırlar ki, komandan dəhşətdən az qala dəli ola. Qışqırır ki, bu qədər də qırğın olarmı, siz böyük bir qoşunun axırına çıxıbsınız!

Komandan qalsın burada, indi də sizə danışım İslaxandan və onun qaçaq dəstəsindən. Onlar Keşiş dağına, İslaxanın öz qoyun sürülərini saxlatdığı yerə gəlirlər. Erkekklər kəsib, yeyib-içib dinjəlirlər. İki gün dinjələndən sonra 10-ju qolun başına gəlirlər. Burada düşərgə qururlar. İslaxan gündüz saat 3 radələrində yenə milis idarəsinə bir neçə qaçaqla hücum edir, xeyli dustağı azad edir. Milisləri pərən-pərən edib, çoxlu silah ələ keçirib, milislərin atlarına

yükləyib düşərgələrinə gətirirlər. Xəbər mərkəzə çatır, oradan qoşun gəlir. 10-ju qolun başında möhkəm döyüş gedir. Qırmızı Ordu yenə tələfata uğrayır. İsaxanın dəstəsindən 7 nəfər yaralanır. İsaxan Arxaşana gedir, orada məskən salır. Bu xəbəri eşidən komandan Qarayazı vağzalına güjlü qoşun göndərir. Əsgərlər qaqlardan boşaldılıb "Qaradüz" deyilən yerdə yerləşdirilir.

Qarayazı milis rəisi xəfiyyələri, yeni şügulları çağırıb tapşırıq verir: "Harda olur-olsun, İsaxanın və eləjə də qacaq yoldaşlarının yerini üç günə tapıb deməsəniz, sizi sürgün etdirəjəyəm". Alçaqlar, satqınlar böyük vahimə içində düşürlər dağlara İsaxanın yerini axtarmağa. Keşiş dağını gəzirlər, Emin düzünü, Jinni dərəni, Hajivəlli dərəsini, At dolanı, Divsizi, Qurd dərəsini, axırdı Jahangirdə Palıdılı bulağın alt yanında qacaqların düşərgəsini görüb başıodlu özlərini milis rəisinin otağına salırlar. Qacaqların yerlerini rəisə bildirirlər. Milis rəisi şügulları Qaradüzdə yerləşən ordu komandirinin yanına göndərir. Orada hazırlıq edib ordunu iki hissəyə bölürlər. Birinin yolu çaylaqla düşür. O birisi Qarallı bulağının dərəsi ilə gedir.

Qırmızı Ordu hissələri çox geçikmişdi. Səhər öz nurlu jamalını göstərdi. Kim bilirdi, bu səhər kimin üzünə nejə açılaqaqdı?!

**Xəfiyyələr Qırmızı Ordunu arxasında
gətirməkdə olsunlar, sizə kimdən deyim,
qaçaqlardan.**

Qaçaqlar, adətən, səhərlər tez dururlar, axşamlar isə gej yatırlar. Tez duran qaçaqlar əl-üzlərini yuyub gəzinirdilər. Mərəkə bağlayıb, söhbətlər edirdilər. Birdən Nağı dedi: «Şəmistan, Yunus, gəlin bu dağın belinə çıxaq». Onlar çıxdılar dağın belinə. Nağı dürvündünü çıxarıb ətrafa baxdı. Sonra Şəmistanla Yunus da baxdı. «Bu çox yaxşı şeydir. Uzağı gözünün qarşısına gətirir». Nağı dürvündünü qutusuna qoyub enmək istəyirdi. Birdən Şəmistan gördü ki, Jahangirin çaylağı ilə ordu gəlir. Şəmistan təəjjüblə dilləndi: «Ayə, ay Nağı, bu, yuxudumu?» Yunus təsdiqlədi: «Bu, Qarayazı meşəsindəki Palıdlıqdakı yuxudandı». Nağı isə gülümşəyərək mənalı-mənalı dilləndi: «Yuxudursa, gerçək yuxudur. Di tez olun, aşağıya düşək. Amma siz İsaxana bir şey deməyin».

Enirlər dərəyə, İsaxanın yanına. Nağı beşaçılani saz kimi sinəsinə basıb deyir: «Əmioğlu, sinəmə üç bənd söz gəlib, qulaq as, deyim». İsaxan «Ay Nağı, kaş sənə vergi veriləydi», - deyə bir Nağıya, bir də beşaçılana baxdı.

Aldı görək Nağı nə dedi:

Göy üzünü bulud alıb,
Üst tərəfdən yaman gəlir.
Atlar toplara qoşulub,
Yönü bəri yaman gəlir.

İsaxan: «Əmioğlu, bu dağlar çox möjüzəli dağlardı. Keçmişdə burada Qarabaqlılar yaşayarlarmış. Damları yerdənqazma imiş. Burada dəhşətli külək əsərmış və qapıları arxadansovuruqla doldurarmış. Adamlar hər səhər bajadan çıxıb qapıların armasını təmizləyərlərmiş. Həmin dəhşətli küləklə bərabər, gözlərinə jin, şeytan da görünərmiş. Onun azarından onlar yenə Qarabağa köçürlər. Nağı, olmaya, sənin də gözlərinə jin-şeytan görünüb?»

Aldı Nağı:

Top atılar, şimşek çaxar,
Bu dərədən qanlar axar,
Tufan qopar, sellər yıxar,
Çox pis dövran, zaman gəlir.

İsaxan Şəmistanı tənələdi: «Ayə, ay Şəmistan, Jinni dərə buradan çox aralıdır. Sizə nə olub?».

Şəmistan: «Gerisinə qulaq as»:

Nağı deyər, ağlım çاشıb,
Fikir-zikir başdan aşıb,

Dərdlər mənnən quçaqlaşıb,
Xəyal üstə güman gəlir.

İsaxan onları danladı: «Mən sizə demişəm, fikir eləməyin. Fikir adamı dəli-divanə edər». Nağı təklif etdi: «Əmioğlu, olarmı, bu dağın belinə çıxaq, o jinişeytəni sənə göstərim?». Çıxırlar həmin dağın belinə. Oradan baxanda nələr görsələr yaxşıdır!

Qarayazı Təhləsi xoşuna gəlməyən adamlı rastlaşanda deyər: «Elə bil, məni vuran ilanın üstünə çıxdım». İsaxana da Qırmızı Ordunun əsgərləri elə göründü.

Nağı təsdiqlədi: "Əmioğlu, elə mən sizə bu jin, şeytəni deyirdim". Atalar deyiblər: "Gözü ilə görən Allahdan irəlidir". Endilər dərəyə, İsaxan əmr elədi, bütün qaçaqlar bir yerə toplaşdılar. İsaxan silahdaşlarına mürajiət etdi: «İndi də mənə qulaq asın, atı yolda sınayarlar, igidi darda».

Aldı görək Koroğlunun «Misri» havası üstündə İsaxan nə dedi:

Beşaçlan güləsi leysana dönsün,
Yağdırın, qoy süzsün qoşa güllələr.
Düz atın, düşmənlər qana bələnsin,
Amandı, keçməsin boşə güllələr.

Qanla qurulubdur tarixin himi,

Ölüm qorxutmayıb igid nəslimi,
 Yapışsin alına bir möhür kimi,
 Çoxdandır, bələddir başa güllələr.

Müzəffər vaxtıdır, qələbə çalın,
 Əvvəljə sərkərni atından salın,
 Amandır, atanda düz nişan alın,
 Tuşlayın, ürəklər deşə güllələr.

İstər tufan olsun, istər yel gəlsin,
 Baxsın bu səhnəyə, tamam el gəlsin,
 Qanlar axsın, bu dərədən sel gəlsin,
 Hay deyin, salınsın işə güllələr.

İsaxan görübdür belə davalar,
 Bizi unudarmı ellər, obalar?!
 Mərd girib meydana ata-babalar,
 Daraşsın qurd kimi leşə güllələr.

İsaxan sözlərini tamam eləyib qaçaqlara tapşırıqlar verdi: «Qabaqda gələn zabitləri və topu, arabanı sürən əsgərlərin vurulmasını tapşırıram Nağıya, Şəmistana, Yunusa, Mahmuda. Di durmayın, yerinizi tutun». İsaxan Zamannın Musanı çağırdı: «20 nəfərlə get, qosun dərəyə dolanda arxalarını kəsin!» Sonra o birilərinə üz tutdu: «Haqqalannın Ali, siz sol tərəfi, Zaqatalalı Abdul,

eloğlun Məjid, İslam, İlyas, 25 nəfər də qaqaqlardan götürün, sağ tərəfi kəsin. Mən güllə atmasam, döyüşü başlamayın. Di durmayın, hayd!».

Bütün qaqaqlar qoşun dərəyə dolana kimi yerlərini hazırladılar. Qoşun doldu dərəyə, xəfiyyələr geri qaçdılar. Qaqaqların bağıri çatlayırdı: «İsaxan niyə atəş açmır?». İslaxan təmkinli və çox siyasetçil idi, bilə-bilə düşməni yaxına buraxırdı. Düşərgəni görən düşmən sakitjə gəlmək, onları mühasirəyə almaq fikrində idi. Qəflətən İslaxanın atəş səsləri eşidildi. Bunu eşidən qaqaqlar dərhal silahlarını işə saldılar. Əvvəljə Nağı, Şəmistan, Yunus, Mahmud zabitləri atdan saldılar. Topu, arabanı sürən əsgərləri dənlədilər. Qoşun hər yana vurnuxurdu. Qaqaqlar sağa, sola, arxaya, qabağa qaçan əsgərləri qırırdılar. Nağı Şəmistandan soruşdu: «Heç patronun qaldımı?» Şəmistan javab verdi: «160-dan qırıxi qalıb, biri də boşa keçməyib». Bələdçilər atlarını sürüb geriyə qaçırdılar. Nağı Şəmistana qaçanları göstərdi: «Şəmistan, onlara bax, neçə qaçırlar!». Yunus da onların söhbətlərinə qoşuldu: «Hayif ki, güllə mənzili deyil. Rus atı da onların dalından çata bilməz, öz atlarımız uzaqdadı». Mahmud arxayıñ-arxayıñ dilləndi: «Sonra onlarla hesablaşarıq».

Qaqaqlar Qırmızı Ordunun fatihəsini verəndən sonra bir yerə toplaşdılar. İslaxan gördü ki, qaqaqlar

özlərini zorla gətirir. Hərəsi, bəlkə, üç pud ağırlığında boğazına qədər qatar patronu asmışdı. İsaxan: «Öz güllələri özlərinə qənim olajaq», - deyib başındakı qaçaqlarla dərəaşağı Saj dağı tərəfə getdilər.

Qaçaqlar getməkdə olsunlar, sizə xəbər verim şügullardan.

Şügullar gördülər ki, böyük döyüşdən sonra bir nəfər də olsun geri qayidian olmadı. Başlıodlu özlərini yetirdilər Qarayazı milis idarəsinə. Rəisə ordunun başına gələn müsibəti danışdırılar. Rəis Tiflisə telegram vurdu. Komandanla bərabər, yüksək rütbəli komissarlar da hadisə yerinə gəldilər. Komandan təəjjübə dedi: «Mən ömrümdə belə qırğın görməmişəm». Hava isti olduğundan o, meyitləri döyüş meydanında basdırmağı əmr etdi və Tiflisə qayıtdı. Əsgərlər silah, top, araba və diri qalan atlarını geri apardılar.

Beriya, Georqadze, komandan məsləhətləşdilər ki, İsaxana ordunun güjü çatan deyil. Onu yalnız siyasətlə tutmaq lazımdı. Belə qərara gəldilər ki, QPU-nun işçilərini və Dəmirçihasanlıdan sözükeçən aqsaqqalları bir yerə yiğəq. Qaçaqların yerini öyrənək, barışq elan edək, İsaxana vəzifə verək. Qaçaqlar başından dağılıandan sonra bir-bir tapaq, hamisini aradan götürək».

Axtara-axtara İslaxanın dəstəsini “Madaş” deyi-lən dağda tapırlar. Georqadze bir neçə nəfər QPU zabitiylə İslaxanla görüşüb onu dilə tutur: «Söz veririk ki, var-dövlətiniz özünüzdə qalajaq, özünüzə də vəzifə verəjeyik. Qayıdın ailənizin üstünə». İslaxan deyir: «Sizi öldürmürük. Sizinlə bizimki tutan deyil. Axırını damla qanımız qalana kimi vuruşajağıq». Hökumət adamları kor-peşman geri qayıdırılar.

1930-jü il martın 2-də Georqadze bir neçə nəfərlə gəlib İslaxanı Jeyrançöldə, Saj dağı həndəvərində tapır. Georqadze onu yenə dilə tutur: «Beriya ilə danışdıq. O söz verdi ki, mən başımla javabdehəm. Çəkilsinlər evlərinə. Var-dövlətlərdən heç kəsin işi olmayıjaq. Sənə silah, özünə də Köməkçi və yaylaq milis rəisi vəzifəsi verəjeyini vəd edir. Bu davadan heç nə çıxan deyil, düşünün, razı olsanız, Tiflisdə barışq məjlisi də düzəldərik». Yaxın silahdaşlarıyla məsləhətləşdikdən sonra İslaxan razılığını bildirir. Barışq yerinin Tiflis şəhərində olmasına qaçaqlar razı qalmadılar. Dedilər ki, barışq İslaxanın öz evində olsun.

1930-jü il martın 25-də İslaxan kəndin həndəvərində qaçaqları düzdürdü. Ehtiyat edirdi ki, hökumət hiylə işlədər. İslaxan 250 nəfərlik ziyafət məjlisi təşkil etdirdi. Hökumət tərəfindən Georqadze, Vartanyan,

Ciciquzi, Qaratəpə Nahiyə Şurasının sədri Məhəmməd Əliyev və başqa komissarlar da gəldilər. Dəmirçihasanlıdan isə aqsaqqallar iştirak edirdilər. Bu ziyafət məjlisində Georqadzeni tamada seçdilər. Bir neçə sağlıq içiləndən sonra Georqadze Nağının sağlığına badə qaldırıb üzünü ona tutdu: «Biz indiyə kimi düşmən idik, innən belə dost olduq». Nağı badəsini götürüb javab verdi: «Bizim atalar deyiblər ki, özünüzü dostdan gözləyin, düşməndən qorxmayın». Georqadze ayağa qalxıb, az qala, yalvardı: «Nağı, Nağı, xahiş edirəm, bizim dostluğumuzu pozma».

Məjlis dağılıandan sonra hökumət adamları İsa-xan, qaçaqlar və aqsaqqallarla görüşüb ayrıldılar.

Sabahı gün İsaxanı milis idarəsinə çağırıldılar, özünü yaylaq milis rəisi təyin etdilər və ona bir mauzer silahı, Ayrımlı Oruj adlı bir nəfəri də köməkçi verdilər. İsaxanda belə inam yarandı ki, daha arada hiylə olmayıajaq.

İndi də sizə xəbər verim Xozeyindən.

Xozeyin Sibirdə bir neçə ay qaldı. Gördü ki, gündən-günə dustaqlardan 100-ə qədər ölen olur, onların meyitlərini daşıyıb atırlar bir yana. Ajından, şaxtadan ölenlərin sayı günbəgün artır. Belə bir günü görən Xozeyinin ürəyi dəmirçi kürəsi kimi alışdı. Öz-özünə fikirləşdi ki, bu sürgün nə qədər

haqsız adamların sonuna çatıb. Sovet ölkəsinə, onları idarə edənlərə nifrət etdi və görək nə dedi:

Sərt şaxtalar ölkəsişən,
Heç ərimir buzun, Sibir!
İnsanların qatilisən,
Doyajaqmı gözün, Sibir?

Qəddar dövrə zaman gülür,
Qüssəni dərd çəkən bilir.
Bir gejədə yüzü ölüür,
Üzlər görüb üzün, Sibir!

Şaxtan kəsir, qarın yağır,
Dərd götürdüm dağdan ağır,
Mənliyimi etdin fağır,
Günahkarsan özün, Sibir!

Zaman çəkir çox çətinə,
Dözümün var yaman günə.
Xozeynin siyasetinə
İnnən belə dözün, Sibir!

Xozeyin jəsur, ölümündən qorxmaz bir adam idi. Bilirdi ki, bir gün bu ölenlərdən biri də o olacaq. Ona görə də qarşısına məqsəd qoymuşdu ki,

qaçsın. Xozeyin özlüyündə ölçür-biçir, qaçmağa yol axtarırdı.

Xozeyin gözətçilərlə yeməkxanaya gedən yüksək rütbəli zabiti görüb, özünü onun yatdığı otağa saldı. Qoltuğunda gətirdiyi, günlərlə itilədiyi baltanı ev əşyalarının birinin arxasında yerləşdirdi. Xozeyin zabitin sərxoş gəlib, çarpayışında uzanıb yatmasını gözləyirdi. Zabitin xorultusunu eşidən Xozeyin gizləndiyi yerdən çıxıb, onun başını yarı böldü. Tələsmədən zabitin paltarını geyindi, silahını qurşadı, arxa pənjerədən düşüb bayırə çıxdı. Xozeyin bir ata mindi, rabitə xəttindən oper-posta teleqram vurdu: «Yüksək rütbəli zabit yol üstədi, iki nəfər gəlsin, onu Sibir dəmiryoluna kimi yola salsın». Elə də edirlər. Sibir dəmiryolu qovuşajığında Xozeyin atdan düşdü və atı bir nəfərin yedəyinə verdi. Həmin adama tapşırıldı ki, mən gələnə kimi bu atı saxla. Bunu deyib şalban daşıyan qatarın maşinistinin yanına mindi. Bu minvalla qatarları dəyişə-dəyişə Rostovun mərkəzi dəmiryoluna gəlib çıxdı. Orada qatardan düşdü. Dəmiryol rəisini yanına çağırıldı: «Bakıda müşavirəmiz var, gejikirəm, məni tez yola sal». Rəis Xozeyini neftdaşıyan qatarın maşinistinin yanına mindirdi. Axşamüstü o, Bakıda qatardan düşdü. Xozeyin zabit libasında gəzdikjə hamı ona baxındı,

çünki Xozeyin balaja boylu idi və paltar bir az şalax görünürdü. Xozeyin yaxşı bilirdi ki, paltara görə hamı ona baxır. O, dəmiryolçuların köhnə vaqonunun ağızını açdı. Gördü ki, dəmiryol işçiləri gediblər. Onlardan birinin köhnə paltarını götürüb zabit libasının üstündən geyindi və vağzala çıxdı. Bakı Xozeyinin gözünə xor göründü. Şəhərin işıqları solğun, jamaatı məyus idi. Əhali sakit-sakit gəzişirdi. Öz-özünə düşündü: «İllahi, bu nejə zəmanədir, bütün jamaat pərişan gəzir. Elə bil Bakı yas tutub». Əvvəllər Bakıya gələndə, elə bil, Bakı üzünə gülürdü, şənlik edirdi. Amma indi hər yanda məyusluq hökm sürürdü. Şəhəri belə görən Xozeyin aldı görək nə dedi:

İblislərin tilsimindən qaçmışam,
Ana yurdum, jan-jiyərim sən, Bakı!
Viran qalsın o şaxtalı Sibiri,
Məngənədən çıxıb gəldim mən, Bakı!

Deyən, sən də fikirlərə dalmışan?
Mənim kimi, bəlkə, məyus qalmışan?
Zaman döyüb, olmaya qojalmışan?
Çöküb gözlərinə zülmət, çən Bakı!

Nə bəladır, bəlkə, göydən enibdi?
De, haqdanmı çıraqların sönübdü?
Bəd zamanın üzü bizdən dönübdü,

Dərdli gördüm bu gün səni mən, Bakı!

Xozeyinəm, qürbət çıxıb qarşıma,
Qəribliyə gedib düşən daşima.
Bəd zamana qar yağdırıb başıma,
Saçlarımıda daha düşdü dən, Bakı!

Bakının dərdi Xozeyinin dərdindən idi. Atalar demişkən, «Dərdli dərdlini tapar». Xozeyin çox istədiyi Bakı ilə vidalaşdı. O, gejə səhərə kimi yol gəldi. Səhər işqlaşanda Ağstafa vağzalında düşdü. Bildi ki, Tiflisdə, ya da Qarayazıda düşsə, tutajaqlar. Odur ki, Ağstafa draxdınına (traktir) girdi ki, çörək yesin. Əvvəljə qapıdan girən kimi oradakıları nəzərdən keçirdi. Gördü ki, oturub çörək yeyən, çay içən hər kəs öz dərdindən, öz işindən danışır. Birdən o, çekist geyimli bir nəfərin bunu süzməsini başa düşdü. O saat bayıra çıxıb Ağstafa vağzalının bağındakı ağaj şaxlarının arxasına keçdi. Öz-özünə belə qərara gəldi ki, əgər arxamja gəlsə, vurajam. Xozeyin şaxların arxasından baxıb gördü ki, həmin adam gəlir. Pistoleti çıxartdı və öz-özünə fikirləşdi: «Qoy lap yaxına gəlsin». Birdən arxadan səs eşitdi: «Ayə, ay Qurban, mənəm. Tatlı Bayramam». Baxanda gördü ki, QPU-da işləyən qardaşağası Tatlı Bayramdır. Hər iki dost bir-birilə qujaqlaşıb,

öpüşdülər. Bir faytona minib Bayramın evinə getdilər. Bayram erkək kəsdirdi, Xozeyini üç gün evində saxlayıb, əyninə təzə paltar aldı, ona bir at da verdi. Xurjununa yeməklər doldurub, Kürün Poylu körpüsündən Qarayazı meşəsinə yola saldı. Xozeyin meşə yuxarı gəldi, Kosalıda etibarlı bir qohumunun evində pünhan oldu. Dəmirçihasanlıda, yəni Kosalı, Nazarlıda olan əhvalatdan hələ oldu. İstədiyi adamları gejələr çağırtdırıb danışdırıldı. Xozeyinin gəldiyini eşidən İsaxan da öz qacaqlarıyla onun yanına gəldi.

Xozeyin onlara belə bir təkliflə müraciət etdi: «Sovet hökuməti quruldu. Biznən də barışan deyil. Sürgünlərdə itib, batib, ölməkdənsə, keçək Türkiyəyə. Orada asudə yaşayaq». İsaxan etiraz etdi: «hökumətlə barışq elan etmişik, söz veriblər ki, heç kimə toxunmayajaqlar. Bundan sonra öz ana yurdumuzda istədiyimiz kimi yaşayajağıq».

Xozeyin İsaxana: «Dəfələrlə Qarayazı milis orqanına hüjum edib, adam öldürüb, dustaq buraxıb, silah anbarı yarıbsınız, Qarayazı Palidli meşəsində, 10-ju qolda Qırmızı Ordu qırıbsınız, Jahangirdə ordunun axırına çıxıbsınız. Bu qanı heç vaxt kommunistlər sizə bağışlamayajaqlar. Bu, Şura hökumətinin siyasetidi, onlara inanmaq olmaz».

İsaxan öz inadından dönmedi: «Ölsəm də, vətəndə oləjəm, mən qurbətdə yaşaya bilmərəm». Xozeyin çox hirslənmişdi: «Özünüz bilin, mən Türkiyəyə keçirəm. Kim getmək istəyir, gəlsin». Bunu deyib, atını sürdürdü. Bir mənzil gəlmışdı ki, gördü arxası ilə xeyli qaçaq atını çapırçıb gəlir. Xozeyin atının başını çəkdi: «Malınızı, qoyununuzu əlaltından satdırın, çəkidən yüngül, qiymətdən baha nə varsa atların xurjununa doldurun. Kürün keçidində axşam məni gözləyin». Qaçaqlar razılaşıb dağıldılar.

Nağı çəşbaş qalmışdı. Nə İsaxandan, nə də qardaşından keçə bilirdi. Atını sürüb Qaraçöpə gəldi. Qohumlar, dostlar eşidən kimi Nağının görüşünə gəldilər. Bir də bir etibarlı dostu gəlib onunla görüşdü. Sonra Nağının xurjununu alıb öz atının belinə qoydu və ona dedi: «Qardaş, atımı sənə bağışlayıram». Nağı ona razılığını bildirdi.

Dostunun atını minib yola düşəndə gördü ki, bu, at deyil, qızılquşdu. Qaradüzü yarıya endirəndə görür ki, bir «Emadin» (M-1) gedir. «Emadin»də L.P.Beriya və hərbi komissarlar var idi. Qırmızı Orduya tapşırıqlar verməyə gəlmışdilər. Nağı görür ki, Böyük qolun ətrafında əsgərlər düzülüblər. Atını sürür Arxaşana tərəf. Dəmiryolunu keçəndə Qırmızı Ordu əsgərlərinin hər tərəfi tutduğunu görür. Kommunist Allahverdi də öz dəstəsi ilə onların

içində idi. Onlar Nağını milis idarəsinə gətirirlər. İdarədə Kommunist Allahverdi ona deyir: «Beriya «Emadin»lə keçəndə sizi həbs etmək üçün əmr verdi».

Kommunist Allahverdi özünü Beriyanın yanına yetirdi: «Yoldaş Beriya, o atlı adam budur». Beriya tapşırıdı: «Allahverdi, mən Tiflisə gedirəm, təjili işim var, çağırıblar. Bu adamı mən qayıdana kimi saxla. Başınla javab verəjəksən». Allahverdi «baş üstə» deyib tez növbədə duran zabiti çağırmağa getdi. Qayıdanda gördülər ki, nə at var, nə də Nağı. Allahverdi hər yana adam göndərdi. Heç bir xəbər çıxmadı. Sən demə, Nağı milis idarəsinin çəpərindən atılır, tat Kor Əlinin əkininə düşür. Oradan da tatların əkinlərini ayaqlayıb meşə tərefə gedir. Sonra atı bir etibarlı dostunun tövləsində saxlatdırır, özü isə Kosalıda Fağırqardaşlı İsmayılin evinə gəlir və bir müddət burada qalır.

Nağı burada qalmaqdə olsun, sizə xəbər verim Jəfərrinin Qaçaq Şəmistan dan.

Şəmistan gejə atını sürüb gəldi evlərinə. Anası Anaxanım oğlunu sinəsinə basıb öpdü. Şəmistan Türkiyəyə keçəjeyini anasına deyə bilməyib, gözləri yaşla doldu. Anası onu gözüyaşlı görüb danladı: «Oğul, dara düşəndə qorxağın gözü, igidin isə alnı tərləyir. Sən özünü mənə niyə qorxaq göstərdin?

Sənin dayıların -Meqi ilə Ması erməni-müsəlman davasında çoxlu erməni qırıqlar. Meqi yaralanıb, onu gejə ilə kəndə gətiriblər. Ması tək qalıb. Ermənilər görüblər ki, səngərdə birjə nəfər qalıb. Onlar çatana kimi Ması özünü vurub. Ajiqlarından Ması dayını qol, bud, baş, ayaq doğrayırlar. Ması dayının doğranması xəbəri Sadıxlıya çatdı. Onun meyitini kişilər jəsarət edib gətirməyə getmədilər. Mən atla həmin yeri tapıb qardaşım Masının qol, bud, baldırlarını xurjuna doldurdum. Başı əlimdə Sadıxlıya qayıtdım. Sən niyə bir qaşiq qanından qorxub ağladın?».

Şəmistan tez özünü ələ aldı: «Ana, biz hazırlaşıb həmişəlik Türkiyəyə keçirik. Sənin burada qalmağına dözə bilməyib ağladım».

Anaxanım ona: «Oğul, məni burada qoyub getsən, südüm sənə haram olar. O ki gedirsən, məni də apar», - deyir. Bu zaman xəbər gəldi ki, milis dəstələri kəndin həndəvərini mühasirəyə alıblar. Şəmistan atışa-atışa Qarayazı meşəsinə girdi.

İndi də sizə xəbər verim Xozeyindən.

Xozeyin malını, qoyununu əlaltından satdırdı. Həvillahlının Mərdan, Ələməpaşaoğlu Mirzə Jabbar-xalıl, Qarajalardan Jəlal onun sürünlərini satıb, nağd pul edib verdilər Xozeyinə. O, qohumları ilə görüşüb yola düşdü. Xozeyin yola düşəndə hələ gün batmadı. O, bir qədər gedəndən sonra atın yüyənini

çəkib geri baxdı. Qarayazı yasa girmiş kimi görünürdü. Elə bil, torpaq dil açıb Xozeyindən gileylənirdi: «Mən sənin anan olmuşam, üstümdə səni bəsləmişəm, havamı udub, suyumu içmisən, şirin nemətlərimlə böyümüşən. İndi ananı, ana vətənini qoyub hara gedirsən, ay etibarsız?». Xozeyin xəyalında düşünürdü: «Məni səndən didərgin salırlar, məni sənin isti qujağında boğub öldürürlər, ay ana vətən!». Həmişəlik vətənindən ayrılan Xozeyin görək nə deyir:

Kosalı, Nazarlı həyəjandadı,
Heyrətə qərq oldun sən, Qarayazı!
Hıçqırılıar, hönkürtülər əlindən
İztirab çəkirəm mən, Qarayazı!

Ağlar qalıb, nalə çəkir yasdılar,
Nikolayı dara çəkib asdılar.
Peterburqu, Moskvanı basdılar,
İndi də səndədi çən, Qarayazı!

Amansız düşmənə Xozeyin neylər?
Dil deyir torpaqlar, ağlaşır göylər.
Qırıldılar, qalmadı ağalar, bəylər,
Saldılar saçima dən, Qarayazı!

Sözlərini bitirən Xozeyin vətən torpağını öpüb yoluna davam etdi. Keçidə gələndə gördü ki, bütün qacaqlar onu gözləyirlər. Xozeyin onlara üz tutub: «Dostlar, bir az da gözləyək. Çünkü hər yana əsgərlər düzülüb». Şəmistan başına gələn əhvalatı söylədi. Anası Anaxanımın da getməsini təklif elədi. Xozeyin dedi: «Şəmistan, səfərimiz qorxuludu, zənən əhlidi, başına bir iş gələr. O da bizə bir dağ olar. Mən də öz həyat yoldaşımı aparmıram. Dedim, yolları yoxlayaq, sonra apararam».

Şəmistan onda qacaqları Ağbabadan o yana sərhəddən keçirib qayıdajağını bildirdi: «Mən geri qayıdajam. Allaha təvəkkül, nə olar, olar».

Atlandılar, yola düşdülər. O gejə səhərə kimi yol getdilər. Doloy (Dolama) yolunun başında hava işıqlaşdı. Dəlidəňa tərəf çıñqılıqda oturdular. Atları "Xram"da saxladılar. Xozeyin Doloyun başında iki nəfər gözətçi qoydu. Qacaqlar axşamı gözlədilər.

Gözətçilərdən biri Xozeyinə xəbər gətirdi: «Doloyın ayağından bir «Emadin» qalxır, nə edək?» Xozeyin tapşırdı: «Özünü göstərməyin, qoyun gəlsin». «Emadin» gəlməkdə olsun, qacaqlar maşın yolunun ətrafına sindilər. «Emadin» gəlib keçəndə Xozeyin əmr etdi: «Durun!». Hamı silah əldə durdu. «Emadin» arada əyləndi. Xozeyin bunlarla rusja, gürjüjə hey danışdı. Sonra üzünü qacaqlara tutdu:

«Bunlar bizim ən qəddar düşmənlərimizdir. Onlar QPU-nun yüksək rütbəli zabitləri Sereteli, Naçkebiya, bir də Qriqoriyadır. Gedirlər sərhədləri bərkitməyə». Xozeyin mauzerini çıxartdı. Şəmistan silahını daşa söykədi, arxasını isə «Emadin»ə tərəf çevirdi və dedi: «Xozeyin, ya məni də bunlarla güllələ, ya da bunlara tapşır, məni üzə çıxarsınlar. Çünkü mən anamı qoyub getməyəjəm». Xozeyin əlini aşağı saldı, silahdaşlarından soruşdu: «Siz nə deyirsiniz?» Hami bir ağızdan Şəmistana tərəf danışdı: «Şəmistanın böyük zəhməti var». Xozeyin də onların sözlərini təsdiqlədi: «Doğrudur, o, çox etibarlı dostdu». Sonra üzünü QPU-nun işçilərinə tutdu: «Anası deyib, məni qoyub Türkiyəyə köçsən, südümü halal etməyəjəm. Sizi öldürməyib, bu adama bağışlayıraq. Sizin də insanlığınız varsa, ona kömək edin. Üzə çıxardın, anası ilə asudə yaşasın». Bütün qaçaqlar Şəmistanla öpüşüb ayrıldılar, atlarını minib Ehram çayından Türkiyəyə yola düşdülər.

Şəmistan silahı daşın üstündən götürüb «Emadin»ə qoydu. QPU işçilərinin hamısının nitqi tutulmuşdu. Bilmirdilər, nə etsinlər. Şəmistan əli ilə sürüyüyə başa saldı ki, geri sürsün. Onlar geri qayıtdılar. Janbağçada dilləri açıldı: «Sənin anana qurban olaq. Bizi ölüm dən xilas etdin».

Birbaşa Tiflisə gəldilər. Sereteli onu bir həftə evində saxladı. Seretelinin anası Şəmistana yalvarmış: «Şəmistan, anan həm özünü, həm də məni oğul dağından qurtardı».

Bir gün Sereteli Şəmistana qırmızı vəsiqə verdi. Onu Qarayazıda milis dəstələrindən birinə rəis təyin etdi.

Şəmistanın evə gəlmək ərefəsində anası Anaxanım yuxu görür. Görür ki, qardaşları onu çağırır, başına gülab suyu tökürlər. Sonra da bir nurani aqsaqqal kişi ona deyir ki, odur oğlun, söhbət edin. O, oğlunun səsini eşidir, amma görə bilmir. Sübh namazı yuxusunu danışır. Başı havalanmış kimi bu sözləri oxuyur:

Bu gejə yuxumda gördüm:
Meqim ilə Ması gəldi.
Başımdan gülab tökdülər,
Dərdimin davası gəldi.

Xudamın rəhmi olmasa,
Bilin ki, bataram yasa.
Ağ saqqallı, əldə əsa
O Xızır babası gəldi.

Siz baxın sinə dağıma,

Qəm yağıbdı yanağıma.
 Aman Allah, qulağıma
 Şəmistanın səsi gəldi.

Anaxanım deyər, janım,
 Məndən qaçdı öz sultanım.
 Gör gəlirmi Şəmistanım?
 Burnuma nəfəsi gəldi.

Anaxanım qəflətən görür ki, qapıda bir «Emadin» dayandı. Şəmistan, yanında da bir neçə adam evə daxil oldular. Jəld Anaxanım ana oğlunu bağırna basıb, üz-gözündən öpdü. O elə bildi ki, Şəmistanın yanındakılar varlılardır. Onları da öpdü: «Tez olun, indijə milislər gələjək». Şəmistan anasına hal-qəziyyəni danışdı. Onunla gələnlərin hökumət adamları olduğunu bildirdi. Gələnlərdən Azərbayjan dilini bilən bir nəfər anaya müraciət etdi: «Ana, halal olsun sənə, oğlun bizi ölüm dən qurtardı. Nə qədər ki Şura hökuməti var, biz sənin oğluna arxa durajağıq». Bu sözləri deyib yola düşdülər.

Sonra Anaxanım ana Şəmistana gileyləndi: «Sən qaçaq olandan bəri atını sənin qohumun minir».

Şəmistan rayon mərkəzində Qarayazı milis idarəsində işə başlamaq və orada işləyən qohumu

ilə haqq-hesabı çürütmək üçün ciyində beşaçılan, belində patrondaş atı sürüb, Qarayazı milis idarəsinə gəldi, vəsiqəsini təqdim etdi. Onu görəndə milislər bir-birinə dəydi. Silahını əlindən aldılar. Lakin vəsiqəni görüb sakitləşdilər. Yuxarılara zəng edib məsələni öyrəndilər. Onun silahını özünə qaytardılar. O, atı yedəyində dost-tanışları ilə görüşə-görüşə evinə qayıtdı.

Şəmistan səhəri günündən işə başladı. Qohumunu işdən azad etdi.

***Şəmistan işinə davam etməkdə olsun, sizə
xəbər verim İsaxandan.***

İsaxan 1930-ju ilin əvvəllərindən yaylaq milis rəisi təyin edilmişdi. Ona Borçalının Ayrım kəndindən Oruj adlı bir köməkçi də vermişdilər. İsaxanın binələri Qaraxaçda, Doloy yolunun ağızına, yol kənarına düşmüşdü. Binədən qonaqlar əskik olmayırdı. İsaxan (Oruj də həmişə ondan əl çəkmirdi) həmişə qonaqlıqlarda olurdu. Çox adam bilirdi ki, bu Oruju İsaxanı izləməkdən ötrü qoyublar.

Nağı hələ Türkiyəyə getməmişdi. Əlaltından var-dövlətini satdırırkı ki, bilən olmasın. İki dəfə Türkiyəyə gedib orada Xozeyinlə görüşüb, yerini sahmanlayıb gəlmişdi. Günlərin bir günü Nağının binəsindən bir atlı gəlib İsaxana nəsə dedi. Oruj başa düşdü ki, Nağının binəsində qonaqlıq var.

İsaxanla bərabər o da atını yəhərləyib getdi. Binəyə yaxınlaşanda gördülər ki, qazanlar qaynayırlar, samovarlar buğlanır. Güllü-çiçəkli yaşıllığın üstünə gəvələr, ziliklər döşənib, üstündə oturub yeyib-içənlərin sayını bilmək olmur. Bir javan aşiq oxuyurdu, onun səsi nəinki insanı, hətta göydə quşları da valeh edirdi. Ətrafdakı gül-çiçəklər sanki aşığa boynunu büküb tamaşa edirdi. Aşığın sazından, sözündən təbiət gözəlləri də doya bilmirdi. Günəşin şəfəqi gül-çiçəyin üzərinə düşdükjə rəngarəng şüalar göz qamaşdırırdı. Ətrafdan vuran mehli külək kəkotunun, yarpızın ətrini oturanların burunlarına doldururdu. Aşığın uja dağlara yayılan məlahətli səsi, avazı təbiətə nur səpələyirdi. Jəh-jəh vuran quşlar susmuşdu. Sanki təbiətdə başqa bir aləm yaranmışdı. Ətrafdan boyanan çiçəklər bir-birinə piçildiyirdi ki, bu aşiqda olan varlıq bir möjüzədir.

Lakin Orujun gəlməsi, elə bil, bu şənliyə bir zəhər gətirdi.

İsaxan bir neçə qızıl pul çıxardıb, aşığa verdi: «Mənim elimin sevimli oğlu, bir «Atüstü» oxu», - dedi.

Aşiq Alxan javan olsa da, çox arif adam idi. Əyri-əyri Oruja baxıb, sonra da İsaxana Oruju işarə edib, oturanlara mürajiət etdi: «Ay jamaat, aşiqla

balabançı yol gedirdi. Bir kəndin yaxınlığından keçəndə balabançı görür ki, bir qadın atın yanına uzunqulağı qoşub xırman döyür. Bu, balabançıya çox qəribə gəlir. Deyir, usta, ona bax, qadın vələ uzunqulağı qoşub atla xırman döyür. «Nə olsun, işini ki görür», - deyə aşiq javab verir. Balabançı and verir ki, usta, gəl yaxından gedək, o qadına sözüm var. Usta nə qədər onun başını qatmaq istəsə də, mümkün olmur. Çar-naçar razı olur. Xırmanın yanından keçəndə usta: «Bajı, bərəkətli olsun», - deyir. Qadın ona: «Sağ ol, ay qardaş». Balabançı dinməz durmayıb qadından soruşur: «O atın yanındaki nədi, ay bajı?» Qadın javab verir: «O da aşığın yanındakı balabançı kimi bir şeydir». Aşiq: «Ə, payını aldınmı, gəl gedək», deyə yollarına davam edirlər.

Aşiq Alxanın bu söhbətinə oturanların hamısı gülüşdü. Oruj özü də başa düşdü ki, ox hardan dəyir. Məjlisdəkilər, az qala, Orujun gözünü tökmək isteyirdilər ki, müsəlman olasan, özün də İsaxan kimi adamın yanında duz-çörək yeyəsən və onu izləyəsən.

Sonra Aşiq Alxan sazını kökləyib, görək nə deyir:

Namərd ilə varma yola,

Dara düşsən atar səni.
 Sirr sözünü açma ona,
 Düşməninə satar səni.

Gələr-gedər axşam-səhər,
 Dona girər təhər-təhər.
 Üznə gülər, fel işlədər,
 Tələ qurər, tutar səni.

Bax Alxanın yarasına,
 Loğman tapın çarasına,
 Məzлum qullar arasına,
 Qabaqlayıb qatar səni.

Aşıq Alxanın bu sözlərinə qiymət verənlərin «əhsən» səsləri hər yana yayıldı. Bu sözlərdən mütəəssir olan İsaxan jamaata üz tutub: «Mən ölsəm də, vətənimdə ölüjəyəm. Qərib ölkədə yaşaya bilmərəm», -deyə Vətənini tərk etmək istəmədiyini bir daha hamiya vurğuladı. Sonra fikirli-fikirli öz binəsinə tərəf döndü.

Oruj İsaxanın yanında ola-ola qaçaqların olduğu yerləri əlaltından axtardırırdı. O, İlмəzli Keçəl Qu-luya deyir: «Sənə mal verəjəm, Dəlidəğdan o yana qaçaqlar var, yerini öyrən, mənə de».

Keçəl Qulu da bir ata minib Dəlidəğin dibində Dələnoğlu Məhəmmədin binəsində düşür. Dələnoğlu Məhəmməd heyvan otarırmış. Əhnəllin Jahangir də binədə imiş, Keçəl Qulunu dayaya aparır, ona çörək yedirdir. Yola salanda ondan hara getdiyini soruşur. O, Qızılqoça getdiyini bildirir. Jahangir deyir: «Gej deyilmə?». Keçəl Qulu: «Atın əlində nə var, indi çatarəm», - deyə onu arxayın edir.

Sən demə, Dələnoğlu buna göz qoyurmuş. O, uzaqdan görür ki, binəyə bir atlı gəldi, tez də çıxıb getdi. Sürünü atlıya tərəf gətirdi, onunla görüşdü, ondan kim olduğunu, hara getdiyini soruşdu. Keçəl Qulu ona da Qızılqoça getdiyini söyləyib, atını düz Oy dərəsinin başına, Çatağa tərəf çapırtdı. Orada qaçaqlar yerleşmişdi. Qaçaq Əli bunu çoxdan izləyirdi. Keçəl Qulunu dayandırdı və ondan buralara nəyə görə gəldiyini xəbər aldı. Keçəl Qulu: «Bir inəyimiz itib, onu gəzirəm», -dedi. Qaçaq Əli ona arxasında gəlməyi işarə etdi: «Inəyinin yerini bilirəm, atını arxamja sür». Onlar Dələnoğlunun yanına gəlirlər. Dələnoğlu onun paxırını açır: «Bu atlı mənə deyir, Qızılqoça gedirəm, sənə isə deyir, bir inək itirmişəm». Di qaçaqların qamçısı Keçəl Quluya dəydikjə o, Allaha da, qaçaqlara da yalvarır: «Məni öldürməyin, düzünü deyəjəm».

Görək Qaçaq Əli nə deyir:

Xınzır oğlu, haramzadə,
 Qaçaqlara ilişibsən.
 Nejəsən, başını kəsəm,
 Bıçaqlara ilişibsən.

Quranımın sözü tutsun,
 Cörəyimin duzu tutsun,
 Görüm, səni qoru tutsun,
 Ojaqlara ilişibsən.

Al zopanı verim, bağır,
 Günahın var dağdan ağır,
 Qaçaq Əli sevmir fağır,
 Qaçaqlara ilişibsən.

Dələnoğlu xənjərin altından Keçəl Qulunu çıxardır. Amma deyir, düzünü de, deməsən, səni öldürəjəklər.

Keçəl Qulu hər şeyi açıb ağardır: «Məni Oruj göndərdi ki, Dələnoğlunun binəsinə qaçaqlar gəlir, onların yerini öyrən, de, sənə bir inək verəjəm. Bax sizə itirmişəm dediyim inək, həmən o inəkdir, indi məni buraxın, nə vaxt onun yanına getsəm, sizdən ona bir söz desəm, qanım sizə halaldı».

Qaçaqlar onu buraxırlar. Keçəl Qulu da Oruja heç nə deməmişdi.

İndi də sizə xəbər verim Şura hökumətindən.

Şura hökuməti özünü sevdirmək üçün hərdən jamaata maşınlarla pulsuz un, parça, ayaqqabı, çay, şəkər paylayardı. Amma hökumət nə qədər yardım edirdisə, millət onu bəyənmirdi ki, bəyənmirdi.

Qızğın qoyun qırxının vaxtı idi. Taya-taya yunlar, tonlarla pendir, yağı heç İsaxanın eyninə də gəlmirdi. Elə bil bu var-hal onun deyildi. İsaxanın qəlbində çəkdiyini yazsalar, el də çəkə bilməzdi.

Dinqir Musa bir toğlu kəşmişdi. Oruj Musadan xahiş etdi: «Get, Sarıbulaqdan su gətir, bozartmanın üstünə su tökülsə yaxşıdır». Musa geri qayıdanda görür ki, beşaçılanın çaxmağı yoxdur. Musa ona tərs-tərs baxdı: «Oruj, dostluğun elə bura qədəriydimi?»

Oruj onu sakitləşdirir: «Musa, rahat çörəyini ye, çaxmağı özünə qaytarajam». Amma Oruj tez-tez saata baxırmış. Çörəyi yeyəndən sonra hərə bir işlə məşğul imiş. Aljannın Mustafa çayın üstə namaz qılırmış. O görür ki, Qırmızı Ordunun əsgərləri hər yanı kəsib. Oruj və əsgərlər Aljannın Mustafanı, bir də Zamannın Musanı Sarımsaxlı tərəfə qabaqlayırlar.

Bu zaman İsaxanı bir nəfər atlı çağırır. İsaxan görür ki, onu çağıran Qara Alının oğlu Məhəmdir. Məhər İsaxana deyir: «Xozeyin Türkiyədən səni

aparmağa gəlib. Özü də dedi ki, bu gün repressiya başlayajaq.

İsaxan: «Xozeyinə de ki, İmanı yoxdu, gəlsin, onu da gətirib gələjəm», - deyə Məhəri yola salır.

Məhər atını sürüb Xozeyinin yanına gedir, İsaxanın sözlərini ona çatdırır. Xozeyin Məhəri bir də göndərir. Ona tapşırır ki, İsaxana de, təjili gəlsin. Sonra Məhərə bərk-bərk tapşırır: «İsaxanı özünlə gətirməsən, geri qayıtma». Məhər yenə geri qayıdır. Binəyə yaxınlaşanda görür ki, bir çoban sürü otarır. Bu çoban da İmanı evinin Məhəmməd idi. Onlar görüşürlər. Məhər ona bildirir ki, Xozeyin onu İsaxanı aparmaq üçün göndərib. İmanı evinin Məhəmməd deyir: «Odur, binəyə bir qara maşın gəlib». Məhər atı sürür İsaxanın yanına: «Xozeyin yenə məni sənin arxanja göndərdi. Mənə tapşırıdı ki, İsaxanı gətirməmiş gəlmə».

İsaxan jibindən dəftər-qələm çıxarıb, nə isə yazıb Məhərə verir: «Xozeyinə ver. Gözləməsin. Hər yan Qırmızı Ordunun əsgərləridir, özün də kəsə yolla get, yoxsa ələ keçərsən».

Məhər gördü ki, Borçalı Sadıqla, Haqqalannın Ali qara «Emadin»ə mindilər. Bir də bir nəfər atlı da gəldi. İsaxana xəbər verdilər ki, Haqqalannın Abdulla ot doldurduğu yerdə Qırmızı Ordunun əsgəri onu güllə ilə vurub. İsaxan: «Deyəsən, hələ çox şey

görəjeyik»,- deyib «Emadin»ə oturdu. Məhər «Emadin» gözdən itənə qədər baxdı. Maşın Jalaloğlu tərəfə döndü.

***İndi Məhər qayıtmaqda olsun, sizə deyim
Dələnoğlu Məhəmməddən.***

Məhəmməd bir qazan ət, bir qalaq yuxa Göynəvillin Asdanla quluplaşış Xozeyinin başınınna gələnlərə gətirir. Öpüşüb görüşəndən sonra süfrə açırlar. Şirin-şirin xörək yedikləri zaman Məhər kəsə yolla özünü ora yetirir. Kağızı Xozeyinə verir: «İsaxan Jalaloğluna getdi, dedi, məni gözləməsin, Haqqalannın Abdullanı da vurdular. Sadıq, Alı da İsaxanla «Emadin»ə minib getdilər».

Xozeyin udqundu, tikə boğazında qaldı. Dələnoğlu Məhəmməd dedi: «Çörəyini ye, o vəzifəli adamdı. Nəsə bir tapşırıq verəjəklər, indi gələr». Xozeyin kağızı oxuyub, dərindən köksünü ötürdü. Hamı ona baxıb çörək yemədi. Xozeyin fikirli-fikirli İsaxanın bu sözlərini oxudu:

Ordulara baj vermədim,
Tale yıldır, əmim oğlu.
Zaman məndən üz döndərdi,
Əyri baxdı, əmim oğlu.

Nağıya de, aldım qanım,

Özüm kəsdim öz divanım,
Xozeyinə qurban janım,
Verdim taxtı, əmim oğlu.

Döyüşlərdə sinə gərdim,
Düşmənlərə javab verdim,
Vətən idi mənim dərdim,
Əldən çıxdı, əmim oğlu.

Ana vətən İsaxana
Oğlum dedi yana-yana.
Ölməyə mərdü mərdana
Bu yol haqqı, əmim oğlu.

İsaxanın bu sözləri orada olanların ürəklərinə od qoydu, göz yaşlarını saxlaya bilmədilər.

Hə, indi sizə xəbər verim İsaxandan.

1930-ju il sentyabrın 11-də İsaxan yoldaşları ilə Jalaloglunda milis idarəsinin qarşısında düşdü. Sadıq ilə Alı bayırda gözlədilər. İsaxan Daneliyanın kabinetinə daxil oldu. İsaxan gördü ki, qırmızı örtüklü masa arxasında on iki nəfər yüksək rütbəli adam oturub. İsaxan salamından sonra tanıdığı milis rəisi Daneliyadan soruşdu: «Məni sizmi çağırtdırıbsınız?»

Daneliya javab verdi: «Bəli, mən çağırtdırmışam. Bu adamlar mərkəzdən gəliblər.

Sizinlə söhbət etmək istəyirlər. Sizə ayrı silah verəjəklər. Sizdəki silahı təhvil verin».

İsaxan gizlinjə saxladığı öz silahını yox, hökumət verən silahı çıxarıb Daneliyanın stolunun üstünə qoydu. İsaxan gördü ki, onlar hiylə qurublar. Əmisi oğlu Xozeyinin dediyi sözlər yadına düşdü. Öz-özünə fikirləşdi: «Xozeyin deyən gün gəlib çatıbdır».

Orada oturanlar belə başa düşdülər ki, onun daha silahı yoxdur. Sevinib arxayın oldular. İsaxanın igidliyi mərkəzdə oturanları o qədər vahiməyə salmışdı ki, arxada pənjərə tərəfə tuşlanmış pulemyot da qurublaşmış. Qarşısına pərdə çəkiblərmiş. Ona görə də arxayın idilər. Bayırda hərtində bir əsgər də dururmuş. Qonaqlardan bir nəfər ayağa qalxıb dedi: «Mən Gürjüstanın baş prokurorunun müaviniyəm. Gəlmışəm, siz törətdiyiniz jinayəti bağlayam. Hər şəxs öz jəzasını almalıdır. Qarayazı meşəsində, "Palıdlıq" deyilən yerdə 143 nəfərə qədər Qırmızı Ordu əsgəri qırıbsınız. Hələ yaralıları demirəm. Dustaqları buraxıbsınız. Jandar tərəfdə, 10-ju qolun yanında 91 nəfər ölüb, hələ yaralıları demirik. Jahangirdə Palıdlı bulağın alt yanında xeyli miqdarda əsgər və zabit qırıbsınız. Hələ çox işiniz var. İstintaqda soruşulajaq. Sizin dəstənizdə olan qaçaqların hamısı haqqında

bizə yazılı məlumat verməlisiniz». Bu sözləri deyib oturdu.

İsaxanın bir əli jibindəki silahda idi. Susmuşdu.



*1930-cu ildə Calaloğlu (indiki Stepanavan)
milis əməkçisinin yerləndiyi bina.*

*Qaşaq İsaxanın həyatının bizə məlum olan
son qəhrəmanlığı səhnəsi burada baş vermişdir.*

İsaxan qəflətən jibindəki silahını çıxarıb onların üstünə sıxdı və ujadan: «Alın javabınızı, köpək uşaqları», - dedi.

Sonralar janlı şahidlərin dediklərinə görə, oradakılardan 8 nəfər ölürlər. Daneliya isə qolundan və baldırından ağır xəsarət alır. İsaxan pənjərədən bayırə atılır. Lakin onun arxasında-pərdənin dalında olan pulemyotdan xəbəri yox idi. Gullə səsləri bir-birinə qarışdı. İki belə görəndə İsaxanın bayırdağı silahdaşları atışmaya qoşuldular ki, İsaxanın köməyinə gəlsinlər. İsaxan öz dostlarıyla vuruşavuruşa Debet çayına tərəf çəkildi. Qaş qaralana kimi əsgərlər Debet çayının sahilərini əhatə edib atəş açdırılar. Əsgərlər gejəni gözlədilər, səhər Debetin sahilərini axtardılar. Qaçaqların nə ölüleri, nə də diriləri tapıldı. Yaralı Daneliyanı Jalaloğlundan Bolnisə yetirdilər. Anjaq İsaxan haqda heç bir məlumat yox idi.

Sarallın Hacı Mehralı bu hadisələri belə xatırlayı:

«İsaxanın Jalaloğlunda vurulması sədasi binələrdə böyük bir vahimə yaratdı. Jamaat yığılıb

İsaxanın jənazəsini almağa gəlmiş. Sarallın Qıma İrvaham (İbrahim) İslaxanın bajısı Gülləri də göy rəngli furqona mindirir, jamaata deyir ki, siz də getsəniz, basqın hesab edib bizi qırajaqlar, biz tək gedək. Furqonu sürür Mahmudun yolu ilə Jalaloğluna. Milis idarəsinə yaxınlaşanda bir nəfər milis geyimli atlı faytonu dayandırır. Baxırlar ki, bu milis müsəlmandır. Milis onlardan hara getdiklərini soruşur. Güllər ağlaya-ağlaya deyir: «Qardaşım İslaxanı vurublar, onun jənazəsini istəməyə gəlmişik».

Milis oğlan deyir: «Ay xala, nə vurmaq, nə jənazə, İslaxan bolşeviklərin qənimi olub, 7-8 nəfəri burda öldürüb, hələ biri də ağır yaralıdı. Qayıdın, elə gedin ki, sizi görən olmasın. Siz də öz ayağınızla ölümə gəlibsiniz. Nə mən sizi görmüşəm, nə də siz məni. Di durmayın, gələn-gedən olmamış». Onlar faytonu geri hərləyib binəyə qayıdlar, camaatı sakitləşdirirlər.

Bu hadisələrdən sonra qaçaqların çoxu burada yaşamağın təhlükəli olduğunu görüb, əsas çıxış yolunu Türkiyəyə keçməkdə gördülər.

Qarallın Binnət at arabası ilə Jalaloğluna yun gətirilmiş. Bir nəfər erməni dostu rast gəlir və ona deyir: «Ayə, Binnət, hara gedirsən?» Deyir, Jalaloğluna yun verəjəyəm. Deyir: «Ayə, İslaxanı

vurdular. Qaç, səni də güllələyəjəklər». Binnət arabadan atı açır, gedir. Geri baxanda görür ki, onun arxasında Qırmızı Ordunun atlıları düşüb. Atını elə sürür ki, Mahmudun yoluna çatanda at çatlayır, qalır. Düşür Mahmudun yolu ilə dik yuxarı. Allahı verir ki, çən gəlir. Şinelini çıxarıb bir daşın üstə atır, yüngülləşir. Binnət qaşa çıxanda görür ki, daşın üstündəki şineli güllə-barana tutublar. Əsgərlər yaxına gələndə görürlər ki, adam deyil, şineldir. Yenə qaşa tərəf hərəkət edirlər. Binnət Qələmillin Süleyman, bir də Əhnəllin Jahangırə rastlaşır. Süleymanın yapmışlığını geyinir, papağını başına qoyur, çomağını alır. Deyir: «Gedin, yarım saatdan sonra binəyə gəlin. Məni tutmağa gəliblər». Süleymanla Jahangir təpəaşağı binəyə tərəf gedirlər. Binnət baxır ki, budur, əsgərlər gəlirlər. Soruşurlar: «Buradan adam keçdimi?» Deyir, görmədim. Hərlənib enirlər aşağı. Binnət də özünü binəyə çatdırır: «İsaxanı vurdular. Daha burda qalmaq olmaz. Mənə Zamannın Musanın atını gətirin. Nə istəsə verin. Məni Türkiyəyə yalnız o at apara bilər». Ojaxsızlığının Nəsib atı gətirir. Xurjuna Allah verəndən qoyur. Oğlu Hajıkışının, qızının üzündən öpür, sonra da məhlədəki qohum, el oğulları, el qızları ilə görüşüb, arvadı Mələyə deyir:

«Sərhədi öyrənim, sonra gəlib səni də aparajağam». Atını minib gözdən itir.

Arvadı Mələk Binnət gözdən itənə qədər baxdı. Mələyi qəm-qüssələr yaman darixdirdi. Ətraf dağlara, Binnət gedən yollara baxıb, hey aqlayırıldı. Mələk bu ayrılığa dözə bilmədi ki, bilmədi. Göz yaşları sellərə döndü. Dəlidəağ, Ağlağana baxdıqja fəryad qoparırdı. Qaraxaç yaylağı gözləri önündə bir xarabaya çevrilmişdi. Sanki qəm dəryasında boğulurdu. Bir gün belə qərara gəldi ki, məni bu bələdan qurtarsa, Binnətin xənjəri qurtarajaq. İki balasının üz-gözlərindən öpüb xənjəri gizlinjə nəmi dayasına (ərzaq məhsullarının saxlandığı köməkçi kiçik daya) gətirdi. Mələk ujadan: «Namusum kafir əlində olunja, çirkin ad alınja, şərəfli ölümü özümə xoş bilirəm», - deyib xənjəri sinəsinə yeritdi. Bayırdakılar gələndə artıq gej idi, Mələk jan verirdi. Yiğışan qadınlar onu qujaqlarında məhsul saxlanan dayadan eşiye çıxartdılar. Mələk üzünü Ağlağan dağına tutub dedi: «Gəl qoşa ağlayaqq, görək kim çox ağlağandı». Binədən çıxan ah-nalələr dağlara yayıldı. Mələk zariya-zariya siyah zülfündən üç tel ayırib görək nə deyir:

Niyə sizlaysırsız, nə göynəyirsiz?
Dərindir, injidir yara, a dağlar!

Yasamı giribsən, a bəxtiçaşqın?
Libas gey əyninə qara, a dağlar!

Şaxtalarmı vurdu, güllərin soldu?
Çıskınlər yaş oldu, gözümə doldu,
Analar ağladı, saçını yoldu,
Dərdimi söyləyim hara, a dağlar?

Vəlini gəzirlər, Binnətim qaçdı,
Ünümə baxmadı, dağları aşdı.
Mələyəm, ay ellər, taleyim çasdı,
Birjə xənjər imiş çara, a dağlar!

Ətrafdan boyılanan boynubükük çiçəklər sanki
Mələyin yas yerinə ağlaşmaya gəlmisdir. Jəh-jəh
vuran quşlar lal olub sanki Mələyin yasını tuturdular.

Günəşin şüası işiq əvəzinə, Mələyin üzünə qar-

ranlıq saçırıcı. Qadınların qolları üstündə gəzen
Mələyin gözləri əbədi olaraq yumuldu. Mələyin eltisi
qızı Gülayar ağlaya-ağlaya görək elləri nejə köməyə
çağırıır:

Ay jamaat, Mələk öldü,
Yığılsın ellər, ağlasın.
Göz yaşıınız selə dönsün,
Dəhanda dillər ağlasın.

Yaslı olan qara bağlar,

Ruzgar inlər, zaman ağlar,
 Qoy dil desin uja dağlar,
 Çiçəklər, güllər ağlasın.

Gülayarın dərdli bəndi,
 Zülmət endi, gələn çəndi,
 Eşitsin Kosalı kəndi,
 Sızlasın, tellər ağlasın.

Bütün binələr töküldülər Mələyin yas yerinə,
 onu Qırxbulağın suyunda pak etəyib, Hajixəlil
 qəbiristanlığında dəfn etdilər.

İndi də sizə xəbər verim Xozeyindən.

Xozeyin başında da yoldaşları çox dərin fikirlə,
 atlar yedəklərində gəldilər Çırçıır bulağının üstünə. O,
 ətrafdakılara öz sırrini açdı: «Mən gənjiliyimdə həyat
 yoldaşım Türfə ilə bu bulağın üstündə əhd-peyman
 eləmişəm. Bu bulaq mənim sirdaşımıdır». Əyilib su
 iç-mək istədi. Sanki bulaq da dilə gəlib dedi: «İçmə,
 göz yaşındı». Xozeyinin yanan ürəyi daha da
 odlandı, su içməyib ayağa qalxdı. Sinəsində
 böyüdüyü dağlardan ayrılməq çox çətin idi. Bir vətən
 tərəfə baxdı, bir də Türkiyəyə, yanıqlı-yanıqlı dedi:

Ay Qaraxaç, intizarda
 Qalırsan qal, mən gedirəm.

Ayrılığın havasını
Çalışsan çal, mən gedirəm.

Ana vətən düşdün bəmə,
Dərd doldurdun bu sinəmə.
İnnən belə qüssə-qəmə
Dalırsan dal, mən gedirəm.

Köməyim yox çata dada,
Yurdum-yuvam yandı oda,
Unutmayıb məni yada
Salırsan sal, mən gedirəm.

Xozeyinəm, gəlləm hərdən,
Bəlkə, qayıtmadım birdən,
Qisasımı düşmənlərdən
Alırsan al, mən gedirəm.

Xozeyin sözlərini tamam elədi. Həmişəlik Türkisi yəyə keçdi. Elə o gedən getdi, bir daha geri dönmədi...

İsaxandan sonra Dəmirçihasanlıda, yəni Kosalıda, Nazarlıda repressiya başlandı. İki erməni - Səmi ilə Ratxan sapi özümüzdən olan baltalarla, çox sürgünlərdən sonra, 1931-ci il yanvarın 17-də kəndin içində bu şəxsləri güllələtdilər:

1. Təmən Omar oğlu;
2. Molla Mustafa;
3. Məhəmməd Balı oğlu;
4. Kazım Qələm oğlu;
5. Qarallın Vəli;
6. Qaraseyidlinin Nuru;
7. Çapıq Kərim;
8. İmanı evinin İmanı.

Düşməncilik hayfi alan alçaqlar da ermənilərlə qardaş olub, əl-ələ verib nələr eləmədilər. Qanun çərcivəsindən çıxıb öz el-obasının qatili oldular. Xalqı sürgünlərə göndərtdilər. Vaqonlarda, gəmilərdə, qumlu səhralarda ölenlərin hansı birini deyim?! Sovet zindanının altından döyülmüş çıxan, böyük əziyyətlərlə təhsil alan varlı balaları Sovetə azmi xeyir verdilər?! Görkəmlı filosoflar, elmlər doktorları, minlərlə alımlər Sovetlərin əzdiyi varlıların balaları deyildilərmi?! İkiñji Dünya müharibəsində qələbə çalan, ölen, öldürən, sinəsi ordenli, nişanlı gələnlər Sovet tapdayan varlıların balaları deyildilərmi?!

Bəli, artıq təxminən 80 illik bir vaxt ayırır bizi o dövrdən. Amma Vətən, torpaq, el-oba yolunda janını qurban vermiş o ığid oğullarımızı unutmur qədirbilən

elimiz-obamız. Şeirlər yazır, dastanlar qoşurlar bu
igidlərimizin şəninə.

MÜXƏMMƏS

İsaxanın haqq üşyanı
Tamam Rusetə yayıldı.
Borçalıynan Qazax, Şemkir,
Xaldan, Samux, Qax ayıldı.
O Dilbozlu şair Jəfər,
Qopesli Asdan asıldı,
Aljannıdan o Mustafa
Düzlüyə hər vaxt qayıldı.
Döyüşlərdə Rüstəm Zaldı,
Arxamızda var İsaxan!

Öz elmində bir dəryadı
Xozeyin, qardaşı Nağı.
Hünərinə biz bələdik,
Hay desə, tərpədər dağı.
Geyib general paltarnı,
Azad edib çox dustağı.
Zəkasından xof edibdi
Neçə düşmən, neçə yağı.
Berya səni tora salır,
Qurdurubdu dar, İsaxan!

Sarıvəlli evinin Yasın
Alovdan geyib libasın.
Haqqalannın bir Alı var,
Yerni tutub Şah Abbasın.
Borçaldan igid Sadıq
Hər nə desə, qulaq asın.
Qasdanoğlu o İsanın
Qanlı görərsiz jidasın.
Üç aydı, dövləti yıldızın,
Adın olub çar, İsaxan!

Firdinnin deyim Vəlini,
Qeyrətlidi, pak vijdandı.
Dəli Əhməd, Qaçaq Mahmud
Etdikləri tamam qandı.
Jəfərrin Yunus, Şəmistan
Atıjidi, düz atındı.
İmanı evinin İmanı
Əhmədlə dada çatındı.
Halal olsun o dəstənə,
Düşmənindir xar, İsaxan!

Ulaslıdan Qiyas gəlib,
Mətəl qalib bu hünərə.
Təmənoğlu Dinqır Musa
Döyüşdə bənzəyir nərə.
Dəhnədən Şəkili Söyün
Koroğlutək çəkir nərə.
Göyçəlidən Qurban ağa
Pusquda da kəsib bərə.
Obalardan alqış gəlir,
Tale olsun yar, İslaxan!

Həm Madaşda, Saj dağında,
Jeyrançöldə oylağın var.
Göy Tomtu, Keşiş dağında,
Jahangirdə bulağın var.
Teymur dağı, Emin düzü,
Qaraxaçda yaylağın var.
Kürdən, Xramdan keçibsən,
Neçə-neçə çaylağın var.
Zülmət gejələr döyüşdün
Yağa-yağa qar, İslaxan!


Qələm əldə dərdli Zahid
 Zamanın sırrını açır.
 Zülmətlərdə döyüşənlər
 Gələjəyə işiq saçır.
 Mənəm deyən o naməndlər
 Daldalanıb daha qaçırlar.
 Bakımızdan ölkələrə
 Neçə min təyyarə uçur.
 Sazlı-sözlü dastanın var,
 Səndən deyir tar, İsaxan!

Şair zamanla döyüşür, zamandan yazır!
 Qojalardan əhval soruşur, javandan yazır! Allah
 rəhmət eləsin həyatda iz qoyub, ad alan kişilərə!



Bu dastanı Nağı Hacıbayramlıının Türkiyədən
 göndərdiyi «Xatirələr»indən götürüb, bir də Ulukişili
 Qaçaq Şəmistanın özündən eşidib şair.

Dünyagörmüş nənə-babalardan çox şey
 götürən, bu dastanı yaradan Zahid Ələmpaşalı illər
 uzunu zamanın çirkin əməlləri ilə barışmadı, öz
 elinin-obasının şənliklərində sevinib, yaslarında qəm
 çekdi ...

SON



Qaçaq İsaxanın ömür yoldaşı



Qaçaq İslaxanın övladları



Qaqaq Isaxanın oğul nəvələri

